

1. Müəssisənin maliyyə fəaliyyətində məhdudiyyətlər?
 - möhkəm passivlər, amortizasiya
 - ✓ amortizasiya vergi, sosial vergi və s.
 - mənfəət, maya dəyəri, amortizasiya
 - satışdan gəlir, mənfəə, rentabellik.
 - aktivlər, passivlər, vergilər
2. Müəssisələrdə maliyyənin təşkili prinsiplərinə aid deyil:
 - təsərrüfat sərbəstliyi
 - ✓ dövlət maliyyə nəzarəti
 - maddi məsuliyyət
 - maliyyə ehtiyatı.
 - özünümaliyyələşmə
3. Bazar iqtisadiyyatı şəraitində kommersiya fəaliyyəti göstərən müəssisələrin maliyyələşməsi sisteminin hansı elementi üstünlüyə malikdir?
 - bank kreditləşməsi, bedcə təminatı
 - qısa müddətli kreditbüdcə maliyyələşməsi
 - öz xərcini ödəmə, sığorta
 - kapital bazarı mexnizmi ilə birbaşa maliyyələşmə
 - ✓ özünümaliyyələşmə
4. Maliyyə münasibətlərinin sferalarına uyğun maliyyə mexanizmi neçə qrupa bölünür?
 - 2.0
 - ✓ 3.0
 - 5.0
 - 6.0
 - 4.0
5. Maliyyə mexanizminin alətlərini göstər:
 - banklar, pul, qiymət, maliyyələşmə
 - ✓ qiymətli kağızlar, kredit üçün faizlər, mənfəət, qiymət
 - vergiqoyma, vergi, qiymət, planlaşma
 - planlaşma, proqnozlaşma, maliyyələşmə, mənfəət, maya dəyəri.
 - sığortalama, tənzimləmə, qiymət, vergi
6. Ayrı-ayrı təsərrüfat subyektlərində nizamnamə kapitalının təşkili mənbəyi nədən aslıdır?
 - yerləşdiyi ərazidən
 - ✓ idarəçiliyin təşkilatı-hüquqi formasından
 - maliyyə vəziyyətindən
 - istehsal güclərindən.
 - istehsalın təyinatında
7. Maliyyə sisteminin maddi bazasını təşkil edən həlqə:
 - dövlət fondu, sığorta fondları
 - ✓ müəssisə maliyyəsi
 - bedcə, kommersiya fəaliyyəti göstərməyən müəssisələrin maliyyəsi
 - sığorta müəssisə, idarə və təşkilatların maliyyəsi, kredit
 - dövlət büdcəsi, məəssisə
8. Özünümaliyyələşmə hansı maddəyə aiddir?

- maliyyə təhlili
- ✓ maliyyənin təşkili prinsipləri
- maliyyə uçotu
- maliyyə nəzarəti.
- maliyyə resursları

9. Müəssisənin maliyyə təminatı metodunu göstər:

- dövlət maliyyələşməsi
- ✓ özünümaliyyələşmə
- sosial ödəmə
- kreditləşmə
- sığortalanma

10. Müəssisənin maliyyə münasibətlərinin xarakteri:

- sosial ,pul
- ✓ istehsal (iqtisadi)
- qanunu, qiymət
- sosial-iqtisadi
- natural –əşya

11. Müəssisədə sadə təkrar istehsal xərclərinin maliyyə təminatının əsas metodu:

- kreditləşmə
- ✓ öz xərcini ödəmələşmə
- sığortalama
- öz xərcini ödəmə.
- dövlət maliyyələşməsi

12. Maliyyə kateqoriyalarından ibarət olan maliyyə alətlərinə daxil olmayan element:

- mənfəət
- ✓ maliyyələşmə, planlaşma
- vergi
- amortizasiya
- dividend

13. Qiymət riskinə daxil olan element:

- kredit riski,pul
- ✓ valyuta riski
- pul axını riski amortizasiya ayırmalarf
- investisiya riski, maliyyə riski
- likvidlik riski bazar riski

14. Maliyyə sisteminin maddi bazasını təşkil edən həlqə:

- dövlət büdcəsi, dövlət krediti
- ✓ kommersiya fəaliyyəti göstərən müəssisələrin maliyyəsi
- dövlət krediti,sığorta
- DSMF, bedcə, kredit
- sığorta, maliyyə

15. Riskin idarə olunmasının metodlarını göstər:

- riskin minimuma çatdırılması, kreditləşdirilməsi
- ✓ riskin ləğv olunması, qarşısının alınması, sığortalanması
- riskin maliyyələşdirilməsi və sığortalanması

- riskin təkrar sığortalanması, mənfəət olmaması, zərərin mövcudluğu.
- riskin sığortalanması və kreditləşdirilməsi

16. Maliyyə riskindən müdafiənin növləri necə adlandırılır?

- ✓ fiziki, iqtisadi
- hüquqi müdafiə, iqtisadi müdafiə.
- qiymət müdafiəsi, valyuta müdafiəsi
- mənfəət müdafiəsi, rentabellik
- fiziki müdafiə, hüquqi müdafiə

17. Maliyyə riskinin idarə olunmasının məqsədini göstər:

- riskin ləğv edilməsi
- ✓ risk nəticəsində baş verən zərərin minimuma çatdırılması
- risk nəticəsində baş verən zərərlərin tamamilə aradan qaldırılması
- risk nəticəsində baş verən zərərlərin mənfəət hesabına ötürülməsi.
- riskin 50 faiz ləğv edilməsi

18. Müəssisə maliyyəsi bu:

- puldur
- ✓ pul münasibətləridir.
- əmək haqqıdır
- vergidir, puldur
- qiymətli kağızdır

19. Müəssisənin maliyyə fəaliyyətində hansı göstəricilər direktiv xarakter daşıyır?

- vergi, möhkəm passivlər, amortizasiya
- ✓ vergi, sosial vergi və s.
- mənfəət, maya dəyəri, amortizasiya
- satışdan gəlir, mənfəə, rentabellik.
- kreditlər, aktivlər, passivlər, vergilər

20. Təsərrüfat subyektlərinin maliyyəsi niyə maliyyə sistemində əsas yer tutur?

- müəssisədə maliyyə münasibətləri daha da inkişaf edib
- ✓ müəssisədə dəyər yaranır
- burada məqsədli fondlar yaradılır
- büdcənin təşkilində əsas rol oynayır.
- dövlət maliyyəsinin təşkilində iştirak edir

21. Müəssisədə geniş təkrar istehsal xərclərinin maliyyə təminatının əsas metodunu göstər:

- maya dəyəri, öz xərcini ödəmə
- ✓ özünümaliyyələşmə
- kreditləşmə, sığortalama
- büdcə vəsaiti, qısamüddətli kreditləşmə
- büdcə təminatı, öz xərcini ödəmə

22. Müəssisənin maliyyə mexanizminə daxil olan maliyyə alətlərini göstər:

- maliyyələşmə, kreditləşmə, sığortalaşma
- ✓ vergi, faiz, mənfəət, dividend
- vergiqoyma
- tənzimləmə.
- normativ-hüquqi baza

23. Müəssisə maliyyəsinin təşkili prinsipləri hansılardır?

- səmərəli idarəetmə
- sığortalama, kreditləşmə, nəzarət.
- özünümaliyyələşmə, səmərəli idarəetmə
- ✓ özünümaliyyələşmə, maddi maraq, planlaşma
- maddi məsuliyyət, səmərəli idarəetmə

24. Müəssisələr xüsusi vəsaiti hesabına maliyyələşdirilməsi metodlarını göstər:

- kreditləşmə, dövlət maliyyələşdirilməsi
- ✓ özünümaliyyələşmə, öz xərcini ödəmə
- kreditləşmə, öz xərcini ödəmə
- kreditləşmə, sığortalama.
- sığortalama, özünümaliyyələşdirmə

25. Müəssisənin maliyyə mexanizmi sisteminə neçə element daxildir?

- 3.0
- ✓ 4.0
- 5.0
- 6.0
- 2.0

26. Maliyyə mexanizminin neçə sferası var?

- 2.0
- ✓ 3.0
- 4.0
- 5.0
- 6.0

27. Müəssisənin maliyyə mexanizmi sisteminə daxil deyil:

- planlaşma
- ✓ mühasibatlıq, maliyyə şöbəsi
- qanunlar
- maliyyə alətləri
- informasiya bazası

28. Müəssisədə maliyyə mexanizminin metodlarına hansı elementlər daxildir?

- maya dəyəri, mənfəət
- ✓ vergiyə qənaət, maliyyələşmə, planlaşma
- istehsal, satış
- mənfəət, qiymət, maya dəyəri.
- qiymət, vergi

29. Üç fiziki və ya hüquqi şəxs təşəbbüsçisi kimi hansı hüquqi-təşkilati formada təsərrüfat subyektinin təşkilində iştirak edir?

- holding
- bələdiyyə müəssisəsi
- fermer təsərrüfatı
- ✓ səhmdar cəmiyyəti
- firma.

30. Riskin idarə olunmasının metodlarını göstər:

- riskin minimuma çatdırılması, kreditləşdirilməsi
- ✓ riskin ləğv olunması, qarşısının alınması, sığortalanması
- riskin maliyyələşdirilməsi və sığortalanması

- riskin təkrar sığortalanması, mənfəət olmaması, zərərin mövcudluğu.
- riskin sığortalanması və kreditləşdirilməsi

31. Maliyyə riskindən müdafiənin növləri necə adlandırılır?

- qiymət müdafiəsi, valyuta müdafiəsi
- ✓ fiziki və iqtisadi müdafiə
- fiziki müdafiə, hüquqi müdafiə
- hüquqi müdafiə, iqtisadi müdafiə.
- mənfəət müdafiəsi, rentabellik

32. Maliyyə riskinin idarə olunmasının məqsədini göstər:

- riskin ləğv edilməsi
- ✓ risk nəticəsində baş verən zərərin minimuma çatdırılması
- risk nəticəsində baş verən zərərlərin tamamilə aradan qaldırılması
- risk nəticəsində baş verən zərərlərin mənfəət hesabına ötürülməsi.
- riskin 50 faiz ləğv edilməsi

33. Maliyyə kateqoriyalarından ibarət olan maliyyə alətlərinə daxil olmayan element:

- mənfəət
- ✓ maliyyələşmə, planlaşma
- vergi
- amortizasiya
- dividend

34. Özxərciniödəmənin tərkibinə hansı xərclər daxildir?

- Mənfəət vergisi, sadələşdirilmiş vergi
- ✓ məhsul istehsalı və satışı xərcləri
- istehsal xərcləri, aksizlər
- İqtisadi həvəsləndirmə fondlarının təşkili.
- ƏDV, tam maya dəyəri

35. Müəssisənin maliyyə mexanizmi sisteminə daxil deyil:

- planlaşma
- ✓ mühasibatlıq, maliyyə şöbəsi.
- qanunlar
- maliyyə alətləri
- informasiya bazası

36. Müəssisədə maliyyə mexanizminin metodlarına hansı elementlər daxildir?

- maya dəyəri, planlaşdırma
- ✓ vergiqoyma, maliyyələşmə, planlaşma
- istehsal, satış
- mənfəət, qiymət.
- qiymət, maliyyələşmə

37. Müəssisə maliyyəsinin təşkili əsaslarının prinsipləri ?

- səmərəli idarəetmə
- ✓ özünümaliyyələşmə, maddi maraq, planlaşma
- özünümaliyyələşmə, səmərəli idarəetmə
- sığortalama, kreditləşmə, nəzarət.
- maddi məsuliyyət, səmərəli idarəetmə

38. Müəssisə maliyyəsinin funksiyaları:

- sosial və tənzimləmə
- ✓ bölüşdürücü, nəzarət və maliyyə təminatı
- planlaşma, tənzimləmə
- təkrar istehsal və planlaşma.
- nəzarət və istehsal

39. Maliyyə – bu:

- puldur
- ✓ pul münasibətləridir.
- əmək haqqıdır
- vergidir
- qiymətli kağızdır

40. Müəssisənin maliyyə mexanizminə daxil olan maliyyə alətlərini göstər:

- maliyyələşmə, kreditləşmə, sığortalama
- normativ-hüquqi baza
- ✓ vergi, faiz, mənfəət, dividend.
- vergiqoyma

41. Müəssisədə möhkəm passivlər hansı vəsaitlərə bərabər tutulur?

- qısamüddətli kreditlərə
- ✓ xüsusi vəsaitlərə
- yenidən bölüşdürümə yolu ilə müəssisəyə daxil olan vəsaitlərə
- maliyyə bazarında səfərbərliyə alınan vəsaitlərə.
- uzunmüddətli kreditlərə

42. Möhkəm passivlərə daxil deyil?

- əmək haqqı üzrə minimum borc
- ✓ qısa müddətli kredit
- gələcək ödəmələr və xərclər üçün nəzərdə tutulmuş ehtiyatlar üzrə minimum borclar
- büdcəyə minimum keçici borclar.
- büdcədənəknar fondlara ayırmalar üzrə minimum borc

43. Müəssisənin dövriyyəsində daim yerləşən və ona aid olmayan vəsaitlərin növlərini göstər?

- alıcılara olan vaxtı keçmiş borclar
- ✓ sosial vergilər üzrə minimum borc, gələcək ödəmələr üzrə borclar
- fəhlə fə qulluqçulara əmək haqqı üzrə maksimum borclar
- büdcəyə olan 3 illik borclar, DSMF vaxtı keçmiş borclar.
- satıcılara olan borclar, alıcılara olan borclar

44. Müəssisədə xüsusi dövriyyə vəsaitinə bərabər tutulan vəsaitlərini göstər

- satışdan gəlir
- ✓ möhkəm passivlər
- sair satışdan mənfəət
- maliyyə fəaliyyətindən mənfəət.
- bölüşdürülməyən mənfəət

45. Müəssisədə alıcıların avansları üzrə borclar hansı vəsaitə daxildir?

- əmək haqqına
- ✓ möhkəm passivlərə
- maliyyə əməliyyatlarından gəlirə
- yenidən bölüşdürmə yolu ilə daxil olan vəsaitlərə.

- satışdan gəlirə

46. Müəssisədə möhkəm passivlərə daxil olan sosial sığortaya məqsədini göstər:

- təqaüd üçün
- ✓ sosial ödəniş
- əmək haqqı
- satışdankənar əməliyyatlardan gəlir.
- mənfəət

47. Müəssisənin cari dövryyəsinə daxil olan cəlb olunmuş vəsaiti göstər:

- satışdan gəlir
- ✓ kreditor borcları
- sığorta vəsaiti
- baş idarənin vəsaiti.
- qısamüddətli kredit

48. Müəssisənin kreditor borcları neçə yerə bölünür?

- 3.0
- ✓ 2.0
- 4.0
- 6.0
- 1.0

49. Mikrosəviyyədə hansı pul fondları yaradılır?

- bələdiyyələrin kredit fondu
- ✓ istehlak fondu, ehtiyat fondu, yığım fondu
- DSMF, istehlak fondu
- Bələdiyyə büdcəsi, ehtiyat fondu, istehlak fondu.
- dövlət büdcəsi, bələdiyyə büdcəsi

50. Müəssisənin sosial sığortaya ayırmalar; m'rk'zl'.dirilmi. hansı pul fonduna daxil edilir?

- dövlət büdcəsinə
- ✓ dövlət sosial müdafiə fonduna
- istehlak fonduna
- ehtiyat fonduna
- sığorta fonduna

51. Müəssisə tərəfindən alınmış qısamüddətli kredit nə zaman geri qaytarılır?

- məhsul istehsal olunduqda
- ✓ dövryyə tam başa çatdıqda
- hazır məhsul ambara verildikdə
- hazır məhsul alıcıları yola salındıqda.
- xammal və material dövryyəyə verildikdə

52. Müəssisədə möhkəm passivlər hansı vəsaitlərə bərabər tutulur?

- qısamüddətli kreditlərə
- ✓ xüsusi vəsaitlərə
- yenidən bölüşdürmə yolu ilə müəssisəyə daxil olan vəsaitlərə
- maliyyə bazarında səfərbərliyə alınan vəsaitlərə.
- uzunmüddətli kreditlərə

53. Qısamüddətli kredit hansı hallarda müəssisənin dövryyəsinə daxil olur?

- kreditör borcları yaradandıqda
- ✓ müəssisədən asılı olmayan səbəbdən müvəqqəti maliyyə çətinliyi yarandıqda
- özündən asılı olan səbəbdən müvəqqəti maliyyə çətinliyi yarandıqda
- iflasa uğradıqda
- debitor borcları yarandıqda

54. Əmək haqqı fondu üzrə minimum borc nə zaman yaranır?

- əmək haqqı ayda bir dəfə ödənildikdə
- ✓ əmək haqqı fondunun hesablandığı tarix ilə ödənilmə tarix arasında ara gün fərqi olduqda
- əmək haqqı fondunun hesablandığı tarixdə
- əmək haqqı fondunun hesablandığı tarixi gecikdikdə.
- əmək haqqı ayda iki dəfə ödənildikdə

55. Möhkəm passivlər niyə görə müəssisədə xüsusi dövriyyə vəsaitinə bərabər tutulur?

- möhkəm passivlər müəssisəyə məxsus deyil
- ✓ möhkəm passivlər müəssisənin dövriyyəsində daima iştirak edir
- möhkəm passivlərin hər birinin xərclənmə istiqməti var
- möhkəm passivlər daim müəssisənin dövriyyəsində olmur.
- möhkəm passivlər müəssisəyə məxsusdur

56. Müəssisədə nizamnamə kapitalının ilkin formalaşması nə zaman baş verir?

- müəssisə fəaliyyəti genişləndikdə
- ✓ müəssisə yeni təşkil olunan zaman
- müəssisədə məhsul istehsal olunan zaman
- müəssisə məhsulu satan zaman.
- müəssisə fəaliyyət göstərən zaman

57. Müəssisənin maliyyə resurslarında xüsusi vəsaitə bərabər tutulan vəsaitlər necə adlanır?

- dotasiya
- amortizasiya
- xalis mənfəət
- mənfəət
- ✓ möhkəm passivlər

58. Müəssisənin maliyyə resursları sistemi neçə qrupa bölünür?

- 5.0
- ✓ 3.0
- 2.0
- 6.0
- 4.0

59. Əmək haqqı üzrə min borc müəssisədə hansı vəsaitə daxildir?

- satışdan gəlir
- ✓ möhkəm passivlər
- amortizasiya ayrımları
- sair satışdan gəlir.
- balans mənfəəti

60. Hansı pul fondu müəssisədə mənfəət hesabına təşkil olunur?

- amortizasiya fondu
- ✓ istehlak fondu
- sığorta fondu
- əmək haqqı fondu

- ssuda fondu.
- valyuta fondu

61. hansı pul fonduna sosial sığorta üçün vəsait köçürülür?

- ssuda fondu
- ✓ dövlət sosial müdafiə fondu
- ehtiyat fonduna
- yığım fonduna.
- dövlət büdcəsi

62. Müəssisənin nizamnamə kapitalının tərkibi:

- yığım fondu
- ✓ əsas və dövriyyə kapitalı
- amortizasiya fondu
- ehtiyat fondu
- istehlak fondu

63. Möhkəm passivlərə daxil olan elementi göstər:

- qısamüddətli kredit
- ✓ əmək haqqı fondu üzrə min.borc
- qiymətli kağızlar üzrə dividendlər
- baş idarənin vəsaiti.
- uzunmüddətli kredit

64. Müəssisənin maliyyə resurslarında borc vəsaiti:

- büdcə vəsaiti və mənfəət
- ✓ kredit
- amortizasiya ayrımları
- sığorta vəsaitləri.
- mənfəət və kredit

65. Müəssisənin maliyyə resurslarına yenidən bölüşdürmə yolu ilə daxil olan vəsait:

- mənfəət
- ✓ sığorta vəsaitləri
- amortizasiya ayrımları
- maliyyə əməliyyatlarından mənfəət.
- möhkəm passivlər

66. Müəssisənin dövriyyəsində cəlb olunmuş vəsaitləri göstər:

- büdcə vəsaiti
- ✓ vaxtı keçmiş kreditor borcları
- Amortizasiya ayrımları
- sığorta vəsaitləri.
- mənfəət

67. Müəssisədə alıcıların avansları üzrə vəsaitlər hansı vəsaitə daxildir?

- əmək haqqına
- ✓ möhkəm passivlərə
- maliyyə əməliyyatlarından gəlirə
- yenidən bölüşdürülmə yolu ilə daxil olan vəsaitlərə.
- satışdan gəlir

68. Müəssisədə hansı göstəriciyə əsasən DSMF ayırma hesablanır?

- satışdan gəlirə görə
- ✓ əmək haqqı fonduna görə
- yığım fonduna görə
- istehlak fonduna görə
- tam maya dəyərində görə

69. Müəssisədə nizamnamə fondunun tərkibini göstər:

- yığım fondu
- ✓ əsas və dövrüyyə fondu
- ehtiyat fondu
- amortizasiya fondu
- istehlak fondu

70. Müəssisədə möhkəm passivlərə daxil olan elementi göstər:

- sair satışdan gəlir
- satışdan gəlir
- mənfəət
- ✓ DSMF ayırmalar üzrə minimum borc
- satışdankənar əməliyyatlardan gəlir.

71. Vaxtı keçmiş kreditor borcları müəssisədə hansı kredit formasında çıxış edir?

- bank krediti
- ✓ kommersiya krediti
- Dövlət krediti
- uzunmüddətli kredit.
- istehlak krediti

72. Möhkəm passivlərə aid olmayan elementi göstər:

- alıcıların avansları üzrə borclar
- ✓ satıcılara olan borclar
- büdcəyə ödəmələr üzrə borclar
- sosial vergilər üzrə borclar.
- əmək haqqı üzrə minimum borc

73. Möhkəm passivlərə hansı elementlər daxildir?

- istehsal xərcləri
- ✓ əmək haqqı fondu üzrə borc.
- satış xərcləri
- idarəetmə xərcləri
- kommersiya xərcləri

74. Müəssisədə müvəqqəti maliyyə çətinliyi yarandıqda hansı vəsaitdən istifadə edə bilər?

- baş idarənin vəsaiti
- ✓ qısa müddətli bank krediti
- uzunmüddətli bank krediti
- kreditor borcları.
- büdcə vəsaiti

75. Vaxtı keçmiş kreditor borcları müəssisədə hansı kredit formasında çıxış edir?

- bank krediti
- ✓ kommersiya krediti
- dövlət krediti

- uzunmüddətli kredit.
- istehlak krediti

76. Möhkəm passivlərə aid olmayan elementi göstər:

- alıcıların avansları üzrə borclar
- ✓ satıcılara olan borclar
- büdcəyə ödəmələr üzrə borclar
- sosial vergilər üzrə borclar.
- əmək haqqı üzrə minimum borc

77. Müəssisənin maliyyə resurslarında borc alınmış mənbələri göstər:

- büdcə vəsaiti, vergilər
- ✓ uzunmüddətli kredit
- amortizasiya ayırmaları, sosial vergilər
- sığorta mənbələri, dövlət kreditləri.
- mənfəət, qısamüddətli kreditlər

78. Hansı qiymətli kağız törəmə qiymətli kağıza aiddir?

- istiqraz
- ✓ opsiya
- veksəl
- xəzinə öhdəçiliyi
- səhm

79. Yenidən bölüşdürmə yolu ilə müəssisənin maliyyə resurslarına daxil olan vəsaitlər:

- mənfəət
- ✓ qısamüddətli kreditlər, sığorta məbləği
- möhkəm passivlər
- amortizasiya ayırmaları.
- bölüşdürülməyən mənfəət

80. Möhkəm passivlərə daxil deyil?

- əmək haqqı üzrə minimum borc
- büdcəyə minimum keçici borclar.
- gələcək ödəmələr və xərclər üçün nəzərdə tutulmuş ehtiyatlar üzrə minimum borclar
- ✓ qısa müddətli kredit
- büdcədən kənar fondlara ayırmalar üzrə minimum borc

81. Müəssisənin dövriyyəsində daim yerləşən, lakin ona məxsus olmayan pul vəsaitləri hansılardır?

- satışdan gəlir
- maliyyə aktivləri
- mənfəət
- ✓ möhkəm passivlər
- fəvqəladə gəlirlər

82. Müəssisənin dövriyyəsində olan kreditör borcu kreditin hansı növünü ifadə edir?

- uzunmüddətli kredit
- istehlak krediti
- beynəlxalq kredit.
- dövlət krediti
- ✓ kommersiya krediti

83. Yenidən bölüşdürmə yolu ilə müəssisəyə vəsait hansı pul fondlardan daxil olur?

- istehlak fondu, kredit fondu
- əmək haqqı fondu, ehtiyat fondu.
- ehtiyat fondu, sığorta fondu
- ✓ dövlət büdcəsi, sığorta fondu
- amortizasiya fondu, istehlak fondu

84. Müəssisənin dövrüyyəsində daim yerləşən və ona aid olmayan vəsaitlərin növlərini göstər?

- fəhlə fə qulluqçulara əmək haqqı üzrə maksimum borclar
- büdcəyə olan 3 illik borclar, DSMF vaxtı keçmiş borclar.
- alıcılara olan vaxtı keçmiş borclar
- satıcılara olan borclar, alıcılara olan borclar
- ✓ sosial vergilər üzrə minimum borc, gələcək ödəmələr üzrə borclar

85. Möhkəm passivlərə daxil deyil?

- əmək haqqı üzrə minimum borc
- büdcəyə minimum keçici borclar
- gələcək ödəmələr və xərclər üçün nəzərdə tutulmuş ehtiyatlar üzrə minimum borclar
- ✓ qısa müddətli kredit
- büdcədənənar fondlara ayırmalar üzrə minimum borc

86. Müəssisənin dövrüyyəsində daim yerləşən, lakin ona məxsus olmayan pul vəsaitləri necə adlanır?

- maliyyə aktivləri
- fəvqəladə gəlirlər.
- satışdan gəlir
- ✓ möhkəm passivlər.
- mənfəət

87. Müəssisənin maliyyə resurslarında xüsusi vəsaiti göstər:

- baş idarənin vəsaiti
- ✓ əsas iş fəaliyyətindən mənfəət
- maliyyə bazarında səfərbərliyə alınan vəsait
- sığorta ödənişləri
- kredit

88. Müəssisənin maliyyə resurslarında borc vəsait:

- sığorta vəsaitləri.
- büdcə vəsaiti
- amortizasiya ayrımları
- ✓ qısamüddətli kredit
- mənfəət

89. Müəssisədə təşkilə mənbələrində amortizasiya ayrımlarının iştirak etdiyi pul fondunu göstər?

- istehlak fondu.
- əmək haqqı fondu
- valyuta fondu
- ✓ yığım fondu
- ehtiyat fondu

90. Müəssisə hansı mərkəzləşdirilmiş pul fonduna sosial vergilər ödəyir?

- dövlət büdcəsinə
- istehlak fonduna
- ehtiyat fonduna

- ✓ DSMF
- ssuda fonduna

91. Müəssisə hansı mərkəzləşdirilmiş pul fonduna sosial vergilər ödəyir?

- sığorta fonduna
- istehlak fonduna.
- dövlət büdcəsinə
- ssuda fonduna
- ✓ DSMF

92. Hansı pul fondları mərkəzləşdirilmiş dövlət pul fondlarına aiddir?

- DSMF dövlət müəssisənin pul fondları
- bələdiyyə büdcəsi, müəssisə fondu
- ✓ dövlət krediti, dövlət büdcəsi, DSMF
- dövlət müəssisənin əmək haqqı fondu
- bələdiyyə büdcəsi, dövlət müəssisələrinin pul fondları.

93. hansı pul fondu qeyri-mərkəzləşdirilmiş fondlara aiddir?

- dövlət büdcəsi, ehtiyat fondu
- büdcə dövlət krediti
- ✓ amortizasiya fondu; əmək haqqı fondu
- büdcədən kənar fondlar; bələdiyyənin fondları
- dövlət sığortası, dövlət krediti.

94. Müəssisədə əmək haqqı fondunun formalaşma mənbəyini göstər:

- satışdan kənar əməliyyatlardan gəlir.
- satışdan mənfəət
- sair satışdan gəlir
- ✓ satışdan gəlir
- sair satışdan mənfəət

95. Möhkəm passivlərə daxil olan elementi göstər:

- qısamüddətli kredit
- uzunmüddətli kredit
- baş idarənin vəsaiti
- qiymətli kağızlar üzrə divindlər
- ✓ əməkhaqqı fondu üzrə min.borc

96. Müəssisədə mənfəət və amortizasiya ayırmaları hesabına hansı pul fondu yaradılır?

- istehlak fondu
- əmək haqqı fondu
- ehtiyat fondu
- ✓ yığım fondu
- amortizasiya fondu.

97. Müəssisə maliyyə intizamını pozarsa ona tətbiq edilən cərimə hansı vəsaitdən ödənilməlidir?

- sair satışdan əldə edilən gəlir
- balans mənfəəti
- ✓ bölüşdürülməyən mənfəət.
- satışdan əldə edilən gəlir
- maliyyə əməliyyatlarından gəlir

98. Müəssisədə xərclərin rentabelliği hansı göstəricilər əsasında hesablanır?

- bölüşdürülməyən mənfəət, kommersiya xərcləri
- ✓ satışdan əldə edilən mənfəət, satılan məhsulun tam maya dəyəri
- xalis mənfəət, istehsal maya dəyəri
- balans mənfəəti, tam maya dəyəri.
- xalis mənfəət, maya dəyəri

99. Müəssisədə material, yanacaq, enerji, əmək haqqı və s. xərclər hansı xərc qrupuna daxil edilir?

- məcburi xərclərə.
- tədavül xərclərinə
- ✓ birbaşa xərclərə
- Kommersiya xərclərinə
- dolayı xərclərə

100. Müəssisənin əsas iş fəaliyyəti ilə əlaqədar xərclər necə adlanır?

- sair satışla əlaqədar xərclər
- Sadə və geniş təkrar istehsalı ilə əlaqədar xərclər.
- fəvqəladə xərclər
- ✓ məhsul istehsalı və satışı ilə əlaqədar xərclər
- satışdankənar əməliyyatlarla əlaqədar xərclər

101. Müəssisədə xərclərin idarə olunması prosesini göstər:

- məhsul istehsalı planının yerinə yetirilməsi, vergi nəzarəti
- ✓ proqnozlaşma, planlaşma, operativ idarə olunma, iqtisadi nəzarət
- maya dəyəri, istehsal xərcləri smetəsi
- dövlət maliyyə nəzarəti, audit nəzarəti, maya dəyərinin hesablanması.
- müəssisənin qısa müddətli kreditləşməsi, qiymətli kağızlar

102. Müəssisə hansı pul fonduna təqaüd sığorta üçün vəsait köçürür?

- ssuda fondu
- yığım fondu.
- ehtiyat fondu
- ✓ dövlət sosial müdafiə fondu
- dövlət büdcəsi

103. İstehsal maya dəyərinə hansı xərci daxil etməklə məhsulun tam maya dəyərini hesablamaq olar?

- xammal və material xərci
- amortizasiya xərcləri
- vergilər
- əmək haqqı
- ✓ dolayıxərcləri

104. Müəssisədə hansı göstəriciyə əsasən sosial ayırma hesablanır?

- satışdan gəlirə görə
- yığım fonduna görə.
- istehlak fonduna görə
- ✓ əməkhaqqı fonduna görə
- tam maya dəyərinə görə

105. Müəssisədə istehsaldan kənar xərclərin tərkibinə daxil olan elementi göstər?

- əmək haqqı
- yanacaq və enerji xərcləri.
- material xərcləri

- ✓ kommersiya xərcləri
 - amortizasiya xərcləri
- 106.** Satışdankənar xərclərin elementləri
- reklam xərcləri
 - nəqliyyat xərcləri
 - amortizasiya ayrımları.
 - ✓ maliyyə sanksiyalarına görə xərclər, cari ildə aşkar edilən keçən illərin zərəri
 - qablaşdırma xərcləri
- 107.** Maya dəyərinə daxil olan vergini göstər:
- ✓ sosial vergilər
 - Aksivlər
 - mənfəət vergisi
 - yol vergisi.
 - ƏDV
- 108.** Müəssisələrdə təmir fondunun təşkili ilə əlaqədar xərclər hansı göstəricidə əks olunur?
- istehlak fondunda
 - yığım fondunda.
 - istehsal maya dəyərində
 - ✓ istehsal maya dəyərində
 - amortizasiya fondunda
- 109.** Əsaslı təmir ilə əlaqədar xərclər bazar iqtisadiyyatına keçənə qədər hansı pul fondundan maliyyələşdirilirdi?
- ehtiyat fondundan
 - istehlak fondundan
 - yığım fondundan.
 - maya dəyərindən
 - ✓ amortizasiya fondundan
- 110.** İstehsalda iştirak edən əsas fondların istehlak dəyəri hansı iqtisadi göstəriciyə silinir?
- mənfəətə
 - sair satışdan gəlirə.
 - gəlirə
 - ✓ maya dəyərinə
 - rentabelliyə
- 111.** DSMF-ə hansı məqsədlər üçün müəssisələr tərəfindən ayrımlar köçürülür?
- kreditlər, faizlər, mükafatlar
 - kommersiya xərcləri, material xərc.
 - maya dəyəri ilə əlaqədar xərclər, mükafat
 - ✓ sosial sığorta, pensiya, məşğulluq üçün
 - dövlət sığortasına, sosial sığortaya
- 112.** Müəssisədə kommersiya xərclərinin ödənilmə mənbəyini göstər:
- maliyyə fəaliyyətindən gəlirlər
 - satışdan mənfəət
 - sair satışdan gəlir
 - ✓ satışdan gəlir
 - investisiya fəaliyyətindən gəlir.
- 113.** Əmək haqqı, ezamiyyə xərcləri və s. ödəmələr müəssisənin hansı planında göstərilir?

- maliyyə planı
- kredit planı
- pul vəsaitinin hərəkəti planı.
- şahmat planı
- ✓ kassa planı

114. Müəssisədə sosial vergilərlə əlaqədar xərclər hansı iqtisadi göstəriciyə daxildir?

- balans mənfəətinə
- sair satışla əlaqədar xərclərə.
- satışdankənar xərclərə
- ✓ maya dəyərinə
- bölüşdürülməyən mənfəətə

115. Müəssisədə məcburi xərclərə daxil olan elementlə göstər:

- amortizasiya ayırmaları
- əsas əmək haqqı.
- Material, köməkçi materiallar və s. ilə əlaqədar xərclər
- inzibati işçilərin əmək haqqı
- ✓ kreditlər üçün plandan yuxarı faizlər, maliyyə cərimələri, vergilər

116. dəyişən və birbaşa xərclər hansı xərclərə daxildir?

- dolayı xərclər
- istehsalla bilavasitə əlaqədar olmayan xərclər.
- kommersiya xərcləri
- ✓ istehsalla bilavasitə əlaqədar olan xərclər
- ümum-zavod xərcləri

117. Bütçəyə və DSMF, ödəmələr müəssisədə hansı xərc qrupuna daxildir?

- mənfəətin alınması ilə əlaqədar xərclər
- sosial xərclər
- geniş təkrar istehsal xərcləri
- ✓ məcburi ödəmələrlə əlaqədar xərclər
- mənfəətin alınması ilə əlaqədar olmayan xərclər

118. Müəssisədə yanacaq xərclər hansı xərclərə daxil edilir?

- ümumi zavod xərclərinə.
- sair xərclərə
- ✓ istehsal maya dəyərinə
- kommersiya xərclərinə
- maliyyə fəaliyyəti ilə əlaqədar xərclərə

119. tam maya dəyərinə aid maliyyələşdirilir

- balans mənfəəti
- ✓ fəaliyyətin adi növündən əldə edilən gəlirlər
- investisiya fəaliyyətindən əldə edilən gəlir
- satışdankənar əməliyyatlardan gəlir.
- sənaye xarakterli olmayan məhsul (iş, xidmət) satışdan gəlir

120. Müəssisənin xərclərinin idarə olunması sisteminin funksiyalarına aid olmayan funksiyanı göstər:

- xərclərin planlaşdırılması
- ✓ mənfəətin planlaşdırılması
- maya dəyərinin hesablanması

- istehsal xərcləri.
- əmtəəlik məhsula xərclər

121. Müəssisədə dolayı xərclərin tərkibinə daxil olan elementi göstər:

- istehsalda əmək haqqı
- ✓ kommersiya xərcləri
- material xərcləri
- yanacaq və enerji xərcləri.
- amortizasiya xərcləri

122. Satışdankənar xərclərin elementlərini göstər:

- qablaşdırma xərcləri, dividendlər
- ✓ maliyyə sanksiyalarına görə xərclər, cari ildə aşkar edilən keçən illərin zəriri
- nəqliyyat xərcləri, istehlak fondları
- Amortizasiya ayrımları, təmir xərcləri.
- reklam xərcləri, faizlər

123. Müəssisələrdə təkrar istehsal xərclərinin maliyyə təminatının üstün formasını göstər:

- uzunmüddətli kreditləşmə
- ✓ özünü maliyyələşdirmə
- öz xərcini ödəmə
- Maliyyə ehtiyatlarını təşkil etməklə sığortalama.
- dövlət maliyyələşdirilməsi

124. Müəssisədə məhsulun maya dəyərinə daxil olan dəyişən xərclərə aiddir:

- icarə xərcləri
- idarəetmə xərcləri
- vergilər.
- ümumzavod xərcləri
- ✓ material xərcləri, yanacaq

125. Məhsulun istehsal maya dəyərinə daxil olmayan xərcləri göstər:

- material, köməkçi material
- ✓ nəqliyyat xərcləri, qablaşdırma xərcləri
- enerji xərcləri
- amortizasiya.
- istehsal işçilərinin əmək haqqı

126. Müəssisədə məhsulun tam maya dəyəri hansı elementlərdən ibarətdir?

- mənfəət, maya dəyəri, istehsaldan kənar xərclər
- ✓ istehsal, maya dəyəri, kommersiya xərcləri
- İstehsal, maya dəyəri, kommersiya xərcləri, idarəetmə xərcləri
- Kommersiya xərcləri, idarəetmə xərcləri.
- mənfəət, maya dəyəri, ƏDV

127. Əmtəəlik məhsula çəkilən xərclər üzrə birgünlük xərc dövriyyə aktivlərinin hansı elementinin normativinin hesablanmasında istifadə edilir?

- xammal və materiallar
- ✓ hazır məhsul
- bitməmiş istehsal
- gələcək dövrün xərcləri
- köməkçi materiallar

128.	Şərti sabit xərclər müəssisədə hansı göstəriciyə daxil edilir?
	• istehsal maya dəyərinə ✓ tam maya dəyərinə • rentabelliyə • qiymətə • mənfəətə
129.	Dəyişən xərclərin həcmi müəssisədə hansı göstəricidən asılıdır?
	• maya dəyərindən ✓ istehsal planından • mənfəətdən • idarəetmə xərclərindən. • kommersiya xərclərindən
130.	İstehsal maya dəyərinə daxil olan dəyişən xərci göstər
	• reklam xərcləri ✓ material • anbar xərcləri • umumzavod xərcləri. • nəqliyyat xərcləri
131.	Müəssisədə birbaşa xərclər hansı xərclərə daxil edilir?
	• maliyyə fəaliyyəti ilə əlaqədar xərclərə ✓ istehsal maya dəyərinə • sex xərclərinə • ümumi zavod xərclərinə. • kommersiya xərclərinə
132.	Məhsul istehsalı və satışı ilə əlaqədar xərclər hansı mənbədən maliyyələşdirilir?
	• sənaye xarakterli olmayan məhsul (iş, xidmət) satışından gəlir • investisiya fəaliyyətindən əldə edilən gəlir ✓ fəaliyyətin adi növündən əldə edilən gəlirlər • satışdankənar əməliyyatlardan gəlir.
133.	Müəssisədə zərərsiz nöqtə nədir?
	• mənfəət var • kredit təminatı • büdcə təminatı ✓ nə mənfəəti, nə də zərəri • özünümaliyyələşmə
134.	Öz xərcini ödəmə hansı xərclərin ödənilməsinə nəzərdə tutur?
	• ancaq satış xərclərini və büdcəyə ödəmələri ✓ ancaq istehsal və satış xərclərini,dəyərini • ancaq iqtisadi həvəsləndirə fondlarının təşkilini • ancaq kreditlərin və faizlərin ödənilməsinə. • geniş təkrar istehsal xərclərini, büdcəyə ödəmələri
135.	Müəssisənin əsas iş fəaliyyəti ilə əlaqədar xərclər necə adlanır?
	• sair satışla əlaqədar xərclər ✓ fəaliyyətin adi növü ilə əlaqədar xərclər • fəvqəladə xərclər

- sadə və geniş təkrar istehsalı ilə əlaqədar xərclər.
- satışdankənar əməliyyatlarla əlaqədar xərclər

136. Maşın və avadanlıqların dəyərinin aşağı salınması maya dəyərinə daxil olan hansı xərcin azalmasına səbəb olacaq?

- əmək haqqı xərci
- ✓ amortizasiya xərci
- yanacaq, enerji, tara və s. xərclər
- kommersiya xərcləri.
- material xərci

137. Müəssisədə istehsal və satış planlarının həcmnin dəyişməsi maya dəyərinə daxil olan hansı xərclərin səviyyəsinə təsir göstərəcək?

- dolayı xərclərinə
- ✓ dəyişən xərclərə.
- ambar xərclərinə
- sosial xərclərə
- kommersiya xərclərinə

138. Müəssisədə sosial vergilərlə əlaqədar xərclər hansı iqtisadi götüriciyə daxildir?

- balans mənfəətinə
- ✓ maya dəyərinə
- satışdankənar xərclərə
- sair satışla əlaqədar xərclərə.
- bölüşdürülməyən mənfəətə

139. Müəssisədə məcburi xərclərə daxil olan elementləri göstər:

- material, köməkçi materiallar və s. ilə əlaqədar xərclər
- ✓ kreditə üçün plandan yuxarı faizlər, maliyyə cərimələri, vergilər
- amortizasiya ayırmaları
- əsas əmək haqqı.
- inzibati işçilərin əmək haqqı

140. Müəssisədə dəyişən və birbaşa xərclər hansı xərclərə daxildir?

- dolayı xərclər
- ✓ istehsalla bilavasitə əlaqədar olan xərclər
- kommersiya xərcləri
- istehsalla bilavasitə əlaqədar olmayan xərclər.
- ümum zavod xərcləri

141. bank ədədləri müəssisədə hansı xərc qrupuna daxildir?

- mənfəətin alınması ilə əlaqədar xərclər
- ✓ məcburi ədədlərlə əlaqədar xərclər
- geniş təkrar istehsal xərcləri
- sosial xərclər.
- mənfəətin alınması ilə əlaqədar olmayan xərclər

142. Hansı xərc elementi məhsulun istehsalı maya dəyərinə daxil edilmir?

- xammal və material xərci
- ✓ kommersiya xərcləri
- istehsal işçilərinin əmək haqqı
- amortizasiya xərci.
- enerji xərci

143. İstehsalı maya dəyərinə hansı xərc daxil etməklə məhsulun tam maya dəyərini hesablamaq olar?

- xammal və material xərci
- ✓ kommersiya xərcləri
- əmək haqqı
- vergilər.
- amortizasiya xərcləri

144. Müəssisədə zərərsiz nöqtədə xərclərin maliyyə təminatı necə adlanır?

- sığortalanma
- ✓ öz xərcini ödəmə
- büdcə təminatı
- kredit təminatı.
- özünümaliyyələşmə

145. Hesablanmış amortizasiya ayırmaları hansı maya dəyərinə daxildir?

- tam maya dəyəri
- ✓ istehsal maya dəyəri
- məhsulun reallaşdırılması xərclərinə
- kommersiya xərclərinə
- əsaslı təmir ilə əlaqədar maya dəyəri

146. Məhsulun istehsal maya dəyərinə daxil olan xərc:

- reklam xərcləri
- ✓ amortizasiya xərcləri
- ümumxavod xərcləri
- ambar xərcləri.
- ezamiyyə xərcləri

147. Müəssisənin dövriyyə fondları nədir?

- yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə hissə-hissə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
- ✓ yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə tamamilə keçirən və öz natural formasını dəyişən fondlarıdır
- əsas fond, istehsal fondları
- tədavül dövriyyə fondları, maliyyə akrivləri
- istehsal prosesində iştirakından asılı olmayaraq, dəyərini itirən fondlardır öz natural formasını dəyişən, lakin istehsal prosesində birbaşa iştirak etməyən fondlardır

148. Kapital qoyuluşunun texnoloji quruluşuna hansı xərclər daxildir?

- istehsal əhəmiyyətli binaların tikintisi cari aktivlərə vəsait qoyuluşu
- köhnə avadanlıqların yenisi ilə dəyişdirilməsi, səhmlərin alınması
- qiymətli kağızlar portfelinin formalaşması.
- fəaliyyətdə olan müəssisələrin texnika ilə silahlandırılması, dövriyyə kapitalının təşkili
- ✓ tikinti-quraşdırma avadanlıqların alınması, sair xərclər

149. Müəssisədə məhsulun istehsal maya dəyərinə daxil olan dəyişən xərclərə aiddir:

- kommersiya xərcləri
- ✓ əsas material
- nəqliyyat xərci
- anbar xərci
- reklam xərci

150. Müəssisənin məcburi xərclərə daxil olmayan xərci göstər:

- sosial vergilər
- ✓ istehsal işçilərinin əmək haqqı
- faizlər, cərimlər
- kreditlər üçün faizlər.
- mənfəət vergisi

151. Müəssisədə birbaşa xərclər hansı xərclərə aid edilir?

- sex xərcləri
- ✓ istehsal maya dəyəri
- idarəetmə xərcləri
- ümum-zavod xərcləri.
- kommersiya xərcləri

152. Müqafilə şərtlərinin pozulmasına görə tətbiq olunan maliyyə sanksiyaları ilə əlaqədar cərimələr müəssisədə hansı xərc qrupuna daxil edilir?

- istehsaldankənar xərclər
- ✓ satışdankənar əməliyyatlarla əlaqədar xərclər
- fəvqəladə xərclər
- ümum-zavod xərcləri.
- əsas iş fəaliyyəti ilə əlaqədar xərclər

153. Müəssisədə mənfəətin alınması ilə əlaqədar xərclər hansı xərc qrupuna daxildir?

- geniş təkrar istehsalla əlaqədar xərclər.
- sosial xərclər
- ✓ fəaliyyətin adi növü ilə əlaqədar xərclər
- fəvqəladə xərclər
- məcburi xərclər

154. Müəssisədə xərclərin idarə olunması predmetinə aid deyil:

- istehsal xərcləri
- ✓ məhsul satışından əldə edilən gəlir
- maya dəyəri
- ümumi-zavod xərcləri.
- dolaylı xərclər

155. Başqa müəssisələrin nizamnamə kapitalında iştirakdan əldə edilən mənfəət və gəlir müəssisənin hansı fəaliyyətdən gəlirlərinə daxildir?

- əsas iş fəaliyyətindən
- ✓ investisiya fəaliyyətindən
- əməliyyat fəaliyyətindən
- istehsal fəaliyyətindən
- maliyyə fəaliyyətindən

156. Məhsul vahidinin qiyməti və məhsulun həcmi əsasında müəssisədə hansı göstərici hesablanır?

- mənfəət
- ✓ satışın həcmi
- məhsulun maya dəyəri
- satışdan əldə edilən mənfəət.
- amortizasiya ayırmaları

157. Satışdankənar əməliyyatlardan mənfəət hansı üsul ilə hesablanır?

- nəzarət üsulu
- ✓ birbaşa üsul
- analitik üsul

- hesablama üsulu.
- əmsal üsulu

158. Maliyyə sanksiyalarına görə müəssisəyə daxil olan gəlirlər hansı əməliyyatlar üzrə gəlirlərə daxil edilir?

- sair satışla əməliyyatlar
- ✓ satışdankənar əməliyyatlara
- investisiya fəaliyyəti ilə əlaqədar əməliyyatlar
- maliyyə fəaliyyəti ilə əlaqədar əməliyyatlar.
- satışla əlaqədar əməliyyatlara

159. təsərrüfat suyekti qısa müddətli krediti nə zaman qaytara bilər?

- bir ildən sonra
- ✓ kreditin daxil olduğu dövrü başa çatdıqdan sonra
- kredit verilən dövrdə
- bir aydan sonra
- 3 ildən sonra

160. Müəssisədə plan ilinin əvvəlinə hazır məhsul qalıqlarına daxil olmayan element:

- alıcılarda məhsul mühafizədə olan mallar
- ✓ alıcılara yola salınan, lakin ödənilmə vaxtı çatmayan mallar (plan)
- hazır məhsulun faktiki qalığı
- quraşdırılmayan avadanlıqlar.
- alıcılar tərəfindən vaxtında ödənilməyən mallar

161. Müəssisədə ilin axırına hazır məhsul qalıqlarına daxil olan element:

- ambarda olan hazır məhsul qalığı (faktiki)
- ✓ ambarda hazır məhsul qalıqlarının plan həcmi
- alıcılara yola salınan və vaxtında ödənilməyən mallar
- alıcılarda məhsul mühafizədə olan mallar.
- alıcılara yola salınan, lakin ödəmə vaxtı çatmayan mallar

162. Məhsul satışından əldə edilən gəlirin səviyyəsinə təsir göstərən amil:

- amortizasiya ayırmaları
- ✓ məhsulun keyfiyyəti
- istehsal maya dəyəri.
- vergilər dolayı xərclər

163. Müəssisədə gəlirlərin idarə olunması predmetinə daxil deyil:

- fəaliyyətin adi növündən gəlirlər
- ✓ maya dəyəri
- mənfəət
- investisiya fəaliyyətindən gəlirlər
- sair fəaliyyətlə əlaqədar gəlirlər

164. Satışdan əldə edilən hesablanmasının hesablama metodu hansı göstəricilərə əsaslanır?

- istehsal maya dəyəri, qiymət
- ✓ keçici əmtəə qalıqları, əmtəəlik məhsul.
- əmtəəlik məhsul, ümumi məhsul, qiymət
- maya dəyəri, ümumi məhsul, mənfəət
- tam maya dəyəri, vergi, qiymət

165. Hesablanmış amortizasiya ayırmaları hansı xərclərə daxil edilir?

- dolayı xərclərə
- ✓ birbaşa xərclərə
- məhsulun reallaşdırılması xərclərinə
- kommersiya xərclərinə.
- əsaslı təmir ilə əlaqədar xərclərə

166. İstehsal olunan məhsulun həcmi xarakterizə edən göstəriciləri göstər:

- ümumi gəlir
- ✓ əmtəəlik məhsul, satılan məhsul, satılmış məhsul
- hazır məhsul, köməkçi materiallar
- bitməmiş istehsal, yanacaq, enerji.
- istehsal olunan məhsul, materiallar

167. Müəssisənin cari fəaliyyətinin maliyyələşmə mənbələrində xüsusi vəsaitlə yanaşı, daha hansı vəsait iştirak edir?

- debitor borcları
- ✓ qısa müddətli kredit
- baş idarənin vəsaiti
- büdcə vəsaiti.
- hesablaşmada olan pul vəsaiti

168. Nəqliyyat təsərrüfatından gəlir müəssisədə hansı gəlir qrupuna daxildir?

- əsas iş fəaliyyətindən gəlirə
- ✓ sair satışdan gəlirə
- balans mənfəətinə
- əsas fondların satışından gəlirə.
- satışdankənar əməliyyatlardan gəlirə

169. Müəssisədə plan ilinin sonuna hazır məhsul qalıqlarına daxil olan element:

- alıcılarda məhsul mühafizədə olan mallar
- ✓ alıcılara yola salınan, lakin ödənilmə vaxtı çatmayan mallar (plan)
- hazır məhsulun faktiki qalığı
- quraşdırılmayan avadanlıqlar.
- alıcılar tərəfindən vaxtında ödənilməyən mallar

170. Müəssisənin büdcəyə ödədiyi dolayı vergi:

- mənfəət vergisi
- ✓ aksizlər
- torpaq vergisi
- sadələşdirilmiş vergi.
- əmlak vergisi

171. Aksiz ödənilən məhsul

- çörək məhsulları
- ✓ neft məhsulları
- avadanlıqlar
- qənnadı məhsulları.
- yeyinti məhsulları

172. ƏDV stavkasını göstər:

- 0.2
- ✓ 0.18
- 0.17
- 15%.

- 0.15

173. Hesabat dövründə aşkar edilən keçən illərin mənfəəti müəssisədə hansı gəlir qrupuna daxil edilir?

- məhsul satışından gəlir
- ✓ satışdankənar əməliyyatlardan gəlir
- əsas fondların satışından gəlir
- yenidən bölüşdürmə yolu ilə daxil olan vəsaitlər
- sair satışdan gəlir

174. Müəssisədə ilin əvvəlində hazır məhsul qalıqlarına daxil olmayan element:

- ambarda olan hazır məhsul qalığı (faktiki)
- ✓ ambarda hazır məhsul qalıqlarının plan həcmi
- alıcılara yola salınan və vaxtında ödənilməyən mallar
- alıcılarda məhsul mühafizədə olan mallar.
- alıcılara yola salınan, lakin ödəmə vaxtı çatmayan mallar

175. Müəssisədən alınan birbaşa vergi:

- ✓ mənfəət vergisi
- dövlət rüsumu.
- ƏD
- aksizlər
- gömrük rüsumu

176. Müəssisədə sair satışdan əldə edilən gəlirin tərkibinə daxil olan element:

- əmək haqqı
- ✓ təmir təsərrüfatından gəlir
- amortizasiya ayırmaları
- məhsul satışından gəlir
- satışdankənar əməliyyatlardan gəlir

177. Məhsul satışından əldə edilən gəlirin səviyyəsinə təsir göstərən amil:

- vergilər
- ✓ məhsulun keyfiyyəti
- amortizasiya ayırmaları
- əmək haqqı.
- dolayı xərclər

178. Məhsul satışından gəlirdən ödənilən xərclər:

- istehlak fondu
- ✓ amortizasiya fondu
- ehtiyat fondu
- maliyyə sanksiyaları.
- yığım fondu

179. Bazar iqtisadiyyatında müəssisə mövsümü satış şəraitində işləyərsə o zaman hazır məhsul üzrə normativ hansı müddətə müəyyən edilir?

- il üçün
- ✓ ay və rüb üçün
- 2 il üçün
- altı ay üçün.
- gün üçün

180. Hesablama metodu ilə satışdan gəliri planlaşdırmaq üçün hansı göstəricilərdən istifadə edilir?

- əmtəəlik məhsul, satılacaq məhsul, qiymətlər
- ✓ ilin axırına və əvvəlinə qalıqlar, əmtəəlik məhsul
- ilin əvvəlinə hazır məhsul qalıqları, əmtəəlik məhsul
- satılacaq məhsul, ilin sonuna hazır məhsul qalıqları.
- keçici əmtəə qalıqları, qiymət, maya dəyəri

181. Satışdan əldə edilən gəlirin hesablanması birbaşa metodunu göstər:

- Q.Ə
- ✓ S.Q
- Q-Ə
- Ə-Q
- Ə+A

182. Müəssisələrdə maksimum səviyyədə qiymət nəyə əsasən müəyyən edilə bilər?

- mənfəətin artması üçün
- ✓ tələb əsasında
- xərclərə qənaət üçün
- maya dəyərinin aşağı salınması üçün.
- gəlirin artması üçün

183. Müəssisədə vəsaitlərin bir dövriyyəsinin tam başa çatması nə zaman baş verir?

- istehsal başa çatdıqda
- ✓ satışdan pul vəsaitinin hesablaşma hesabına daxil olduqda
- materiallar istehsala verildikdə
- alıcılar tərəfindən mal-material qiymətlərinin dəyəri vaxtında ödənilmədikdə.
- satış başa çatdıqda

184. Müəssisənin «səfəriş portfelinə» nə daxil deyil?

- istehsal planı
- ✓ maliyyə
- sifarişlər
- hesabat balansı
- müqavilə

185. Qeyri-sənaye xarakterli məhsul (iş və xidmətlər) satışından gəlirin elementini göstər

- əmək haqqı
- ✓ təmir təsərrüfatından gəlir
- amortizasiya ayırmaları
- məhsul satışından gəlir.
- satıqdankənar əməliyyatlardan gəlir

186. Müəssisədə əmtəəlik məhsulun həcmi və tərkibi nəyin əsasında müəyyən edilir?

- maliyyə planı
- ✓ istehsal planı, dövlət sifarişi, alıcılarla bağlanmış müqavilə
- istehsal planı
- biznes plan, istehsal planı
- biznes planı

187. Satışdan əldə edilən gəlirin planlaşdırılmasının hesablama metodunda hansı göstərici faktiki məlumatlar əsasında müəyyən edilir?

- əmtəəlik məhsul
- ✓ plan ilin əvvəlinə satılmayan hazır məhsul qalıqları
- əmtəəlik məhsul və ilin əvvəlinə qalıqlar
- ilin sonuna satılmayan hazır məhsul qalıqları.

- əmtəəlik məhsul və ilin axırına qalıqlar

188. dövriyyə vəsaitlərin bir dövriyyəsinin tam başa çatması nə zaman baş verir?

- materiallar istehsala verildikdə
- istehsal başa çatdıqda
- satış başa çatdıqda
- ✓ satılmış məhsul üçün pul vəsaiti hesablanma hesabına daxil olduqda
- alıcılar tərəfindən mal-material qiymətlərinin dəyəri vaxtında ödənilmədikdə.

189. müəssisənin əsas iş fəaliyyətinin nəticələri hansı göstərici ilə qiymətləndirilir?

- əsas fondlardan istifadə
- ✓ məhsul satışından gəlir, mənfəət
- xərclər, qiymət
- kreditlər, vergilərin ödənilməsi.
- dövriyyə kapitalından istifadə

190. Müəssisədə təmir təsərrüfatından daxil olan gəlirlər hansı gəlir qrupuna daxildir?

- satışdan əldə edilən gəlir
- ✓ sair satışdan gəlir
- maliyyə fəaliyyətindən gəlir
- əməliyyatlardan gəlir.
- investisiya fəaliyyətindən əldə edilən

191. Müəssisənin «sifariş portfelinə» nə daxildir?

- istehsal xərcləri smetası
- ✓ müqvilələr, istehsal planı, dövlət sifarişi
- gəlirlər və xərclər balansı
- hesabat balansı.
- maliyyə planı

192. Müəssisə maliyyə sanksiyasına görə cəriməni hansı vəsaitdən ödəyir?

- ümumi gəlir
- ✓ xüsusi mənfəət
- balans mənfəəti
- mənfəət.
- satışdan gəlir

193. Müəssisədə valyut kurslarındakı fərqlər hansı qrupda olan gəlirə daxildir?

- əsas fəaliyyətdən olan gəlir
- ✓ satışdankənar əməliyyatlardan gəlirlər
- fəvqəladə gəlir
- investisiya fəaliyyətindən gəlir.
- sair satışdan gəlir

194. Təsərrüfat subyektlərində yaradılan dəyərin hansı hissəsi birinci növbədə bölünür?

- bölüşdürülməyən mənfəət
- ✓ fəaliyyətin adi növlərindən əldə edilən gəlir
- ehtiyat fondu
- valyuta fondu.
- balans mənfəəti

195. Fəaliyyətinin adi növündən gəlirlər niyə müəssisənin ümumi gəlirlərində böyük xüsusi çəkiyə malikdir?

- çünki müəssisənin genişləndirilməsi ilə əlaqədar xərclərdən ibarətdir
- ✓ müəssisənin əsas iş fəaliyyəti ilə əlaqədardır
- müəssisənin bütün investisiya xərcləri maliyyələşdirilir
- Ancaq materialların dəyərinin ödənilməsində iştirak edir.
- nizamnamə kapitalının təşkilində iştirak edir

196. Məhsulun topdan satış qiymətlərinin tərkibi necə formalaşır?

- maya dəyəri, mənfəət, aksizlər
- tam maya dəyəri, ticarət güzəşti, ticarət əlavəsi.
- İstehsal maya dəyəri, ƏDV, ticarət güzəştləri
- ✓ plan tam maya dəyəri, plan mənfəəti
- tam maya dəyəri, əlavə dəyər vergisi

197. Satışdan əldə edilən gəlirin səviyyəsinə müəssisənin fəaliyyətindən asılı olmayan hansı amil təsir göstərə bilər?

- müqavilə qiymətləri
- ✓ təchizat şərtlərinin pozulması
- istehsalın ritmikliyi
- istehsalın həcmi.
- məhsulun keyfiyyəti

198. Məhsul satışından əldə edilən gəlirin səviyyəsinə təsir göstərən müəssisənin fəaliyyətindən asılı olan amil hansıdır?

- alıcıların borcları
- ✓ əmtəlikistehsal planının yerinə yetirilməsi,
- nəqliyyat təşkilatının işi
- müəssisənin təchizat şəraiti.
- tənzimlənən qiymətlər

199. Müəssisə uzun müddətli krediti nə zaman qaytarmalıdır?

- bir ildən sonra
- ✓ kreditin daxil olduğu dövrəyə başa çatdıqdan sonra
- kredit verilən dövrdə
- bir aydan sonra.
- 3 ildən sonra

200. Məhsul vahidinin qiyməti və məhsulun həcmi əsasında müəssisədə hansı göstərici hesablanır?

- mənfəət planı
- ✓ dəyər formasında satışın həcmi
- məhsulun maya dəyəri
- satışdan əldə edilən mənfəət.
- amortizasiya ayırmaları

201. Satışdankənar əməliyyatlardan mənfəət hansı üsul ilə hesablanır?

- hesablama üsul
- əmsal üsulu
- ✓ birbaşa üsul
- analitik üsul
- nəzarət üsulu

202. Satışdankənar gəlirlərin tərkibini göstər:

- məhsul istehsalı və satışından gəlir, sair satışdan gəlir
- ✓ başqa müəssisələrin nizamnamə kapitalında iştirakdan gəlir, əmlakın icarəyə verilməsindən gəlir, maliyyə sanksiyalarına görə daxil olmalar
- əmlakın icarə verilməsi xərcləri, zərərər, keçən illərin mənfəəti, valyuta kursundakı fərqlər

- bankdakı hesabda olan vəsait üçün faizlər, nəqliyyat təsərrüfatından gəlir, keçən illərin mənfəəti
- cari ilə aşkar edilən keçən illərin gəlirləri, xərcləri, təmir təsərrüfatından gəlir

203. Maliyyə sanksiyalarına görə müəssisəyə daxil olan gəlirlər hansı əməliyyatlar üzrə gəlirlərə daxil edilir?

- sair satışla əməliyyatlar
- ✓ satışdankənar əməliyyatlara
- investisiya fəaliyyəti ilə əlaqədar əməliyyatlar
- maliyyə fəaliyyəti ilə əlaqədar əməliyyatlar.
- satışla əlaqədar əməliyyatlara

204. Müəssisədə gəlirlərin idarə olunması obyektinə daxil deyil:

- fəaliyyətin adi növündən gəlirlər
- ✓ maya dəyəri
- mənfəət
- investisiya fəaliyyətindən gəlirlər
- sair fəaliyyətlə əlaqədar gəlirlər

205. Alıcılar nə zaman malın dəyərini ödəməkdən imtina edirlər?

- nəqliyyat təşkilatı malı vaxtında yola salmadıqda
- ✓ satıcı müqavilə şərtlərini pozduqda
- alıcı iflasa uğradıqda
- alıcı aldığı krediti geri qaytara bilmədikdə.
- alıcının maliyyə vəziyyəti pis olduqda

206. Plan ilinin sonuna hazır məhsul qalıqlarının tərkibini göstər:

- yola salınan mallar, alıcılar tərəfindən vaxtında ödənilməyən mallar
- ✓ normativ həcmində satılmayan hazır məhsul qalıqları
- ambarda olan faktiki həcmdə hazır məhsullar
- alıcılara göndərilən, lakin ödənilmə vaxtı çatmayan mallar, yola salınan mallar
- alıcılarda məhsul mühafizədə olan mallar

207. Satışdan əldə edilən gəlirin hesablanması üçün hesablama metodu hansı göstəricilərə əsaslanır?

- istehsal, maya dəyəri, qiymət
- ✓ keçici əmtəə qalıqları, əmtəəlik məhsul.
- maya dəyəri, ümumi məhsul, qiymət
- əmtəəlik məhsul, ümumi məhsul, qiymət
- tam maya dəyəri, vergi, qiymət

208. Əgər bazarda istehsal olunmuş mallara tələb artarsa o zaman bu hansı iqtisadi alətə təsir göstərəcək?

- maya dəyərində
- ✓ qiymətdə
- bank faizində
- dividəndə.
- vergiyə

209. Müəssisə tərəfindən alınmış qısamüddətli kredit nə zaman geri qaytarılır?

- məhsul istehsal olunduqda
- ✓ kreditin qoyulduğu dövrəyə tam başa çatdıqda
- hazır məhsul ambara verildikdə
- hazır məhsul alıcıları yola salındıqda.
- xammal və material dövrəyə verildikdə

210. Müəssisədə sadə təkrar istehsal xərclərinin maliyyə təminatının metodu hansıdır?

- kreditləşmə
- ✓ öz xərcini ödəmə
- sığortalanma
- büdcə təminatı.
- özünümaliyyələşmə

211. Müəssisədə əmtəlik məhsulun həcmi və tərkibi nəyin əsasında müəyyən edilir?

- maliyyə planı, kassa planı, istehsal planı
- istehsal planı, kredit planı
- ✓ istehsal planı, dövlət sifarişi, alıcılarla bağlanmış müqavilə
- biznes plan, istehsal planı.

212. Satışdan əldə edilən gəlirin planlaşdırılmasının hesablama metodunda hansı göstərici faktiki məlumatlar əsasında müəyyən edilir?

- əmtəlik məhsul
- ✓ plan ilin əvvəlinə satılmayan hazır məhsul qalıqları
- əmtəlik məhsul və ilin əvvəlinə qalıqlar
- İlin sonuna satılmayan hazır məhsul qalıqları.
- əmtəlik məhsul və ilin axırına qalıqlar

213. Satışdan əldə edilən gəlirin hesablanması birbaşa metodunda hansı göstəricilərdən istifadə edilir?

- qiymət, maya dəyəri, qalıqlar
- ✓ satışın həcmi, qiymət
- əmtəlik məhsulun həcmi, qiymət
- maya dəyəri, qiymət, keçici əmtəə qalıqlarının həcmi.
- malın miqdarı

214. Müəssisədə dəyər ölçüsündə buraxılan məhsulun tərkibinə daxil olan element

- materiallar
- ✓ satılmış məhsul
- əsas fondlar
- bitməmiş istehsal.
- alıcıda məhsul mühafizədə olan mallar

215. Məhsula maksimum səviyyədə qiymət nəyə əsasən müəyyən edilə bilər?

- mənfəətin artması üçün
- ✓ tələb əsasında
- xərclərə qənaət üçün
- maya dəyərinin aşağı salınması üçün.
- gəlirin artması üçün

216. Məhsulun topdan satış qiymətlərinin tərkibi hansı elementlər hesabına formalaşır?

- maya dəyəri, mənfəət, aksizlər
- ✓ plan tam maya dəyəri, plan mənfəəti
- istehsal maya dəyəri, ƏDV, ticarət güzəştləri
- tam maya dəyəri, ticarət güzəşti, ticarət əlavəsi.
- tam maya dəyəri, əlavə dəyər vergisi

217. Məhsul satışından əldə edilən gəlirin səviyyəsinə təsir göstərən müəssisənin fəaliyyətindən asılı olan amil hansıdır?

- alıcıların borcları
- ✓ istehsal planının yerinə yetirilməsi, satışın ritmikliyi
- nəqliyyat təşkilatının işi
- müəssisənin təchizat şəraiti.

- tənzimlənən qiymətlər

218. Müasir dövrdə müəssisənin iş fəaliyyətinin nəticələri hansı göstərici ilə qiymətləndirilir?

- əsas fondlardan istifadə
- ✓ məhsul satışından gəlir
- qiymət
- vergilərin ödənilməsi.
- dövriyyə kapitalından istifadə

219. Müəssisədə vəsaitlərin bir dövriyyəsinin tam başa çatması nə zaman baş verir?

- istehsal başa çatdıqda
- ✓ satılmış məhsul üçün pul vəsaiti hesablanma hesabına daxil olduqda
- alıcılar tərəfindən mal-material qiymətlərinin dəyəri vaxtında ödənilmədikdə.
- hazır məhsul satıcıya göndərildikdə
- materiallar istehsala verildikdə

220. Müəssisənin «sifariş portfelinə» nə daxildir?

- istehsal xərcləri smetası
- ✓ müqavilələr, istehsal planı, dövlət sifarişi
- gəlirlər və xərclər balansı
- hesabat balansı
- maliyyə planı

221. Sair satışdan gəlirin tərkibinə nə daxildir?

- sənaye xarakterli məhsul
- ✓ nəqliyyat təsərrüfatından, əsaslı təmir təsərrüfatından gəlirlər
- satışdankənar əməliyyatlardan gəlirlər
- amortizasiya ayırmalar.
- fəvqəladə gəlirlər

222. Müəssisənin fəaliyyətinin adi növlərindən gəlirlərinə aid olmayanı göstər:

- əsas iş fəaliyyətindən gəlir
- ✓ sair satışdan gəlir
- DSMF götürmələr
- Satıcılara olanbocun ödənilməsi.
- amortizasiya ayırmaları

223. Müəssisədə nə zaman mənfəət «sıfıra» bərabər olur?

- zərər əldə etdikdə
- müəssisə zərərlər işlədikdə
- müəssisə mənfəət əldə etdikdə
- həm zərər, həm də mənfəət əldə etdikdə.
- ✓ zərərsiz nöqtə baş verdikdə

224. Cari maliyyə planında fəaliyyətin adi növündən mənfəət necə adlanır?

- satışdankənar əməliyyatlardan mənfəət
- ✓ satışdan mənfəət
- qeyri-sənaye xarakterli iş, xidmət və məhsul satışından mənfəət
- Sair satışdan mənfəət
- maliyyə fəaliyyətindən mənfəət.

225. Xalis mənfəət və istehsal fondlarının orta qalığı göstəriciləri əsasında müəssisədə hansı rentabellik hesablanır?

- satışın rentabelliği
- əsas kapitalın rentabelliği.
- cari aktivlərin rentabelliği
- ✓ aktivlərin rentabelliği
- xərclərin rentabelliği

226. Kreditə görə faiz dərəcələri artarsa, bu müəssisədə hansı vəsaitin azalmasına səbəb olacaq?

- gəlirin
- balans mənfəətinin
- ✓ xalis mənfəətin
- sair satışdan gəlirin
- satışdan gəlirin

227. Xalis mənfəətin əsas istehsal fondlarının orta qalıqına nisbəti kimi hansı rentabellik göstəricisi hesablanır?

- qeyri-istehsal əsas fondların.
- maliyyə aktivlərinin
- qeyri-material aktivlərin
- dövriyyə aktivlərinin
- ✓ dövriyyədənəknar aktivlərin

228. Müəssisədə satılan məhsulların rentabelliği hansı göstəricilər əsasında hesablanır?

- balans mənfəəti, satışdan gəlir
- xalis mənfəət, maya dəyəri, qiymət.
- qiymət, maya dəyəri
- əsas və dövriyyə kapitalı
- ✓ satışdan mənfəət, satışdan gəlir

229. birbaşa metod ilə mənfəəti hesablayan zaman hansı amillərin mənfəətin səviyyəsinə təsirini müəyyən etmək mümkün deyil?

- dolayı xərclər, qiymət, istehsal maya dəyəri
- ilin əvvəlinə hazır məhsul qalıqları, qiymət, istehsal maya dəyəri.
- sortluluq, kommersiya xərcləri, keçici əmtəə qalıqları
- ümumi məhsul, əmtəəlik məhsul, maya dəyəri
- ✓ keçici əmtəə qalıqları

230. Nəzarət üsuli ilə mənfəəti hesablayan zaman hansı göstəricilərin dəyişməsi nəzərə alınmalıdır?

- dövriyyə vəsaitinin dövriyyəsinə xarakterizə edən göstəricilər
- fond tutumu, mənfəət, maya dəyəri, dövriyyə vəsaitinin dövriyyəsi.
- rentabellik, fond verimi, fond tutumu
- ✓ məhsulun istehsalı və satışı xərcləri, çeşidlər, keyfiyyət, sortluluq
- əsas fondlardan istifadə göstəriciləri

231. Müəssisədə zərərsiz nöqtədə xərclərin maliyyə təminatı necə adlanır?

- sığortalanma
- ✓ öz xərcini ödəmə
- büdcə təminatı
- kredit təminatı.
- özünümaliyyələşmə

232. Müəssisədə əsas və dövriyyə kapitalının geniş təkrar istehsalının maliyyələşməsi üçün təşkil olunan pul fondu:

- istehlak fondu
- ✓ yığım fondu
- amortizasiya fondu
- ehtiyat fondu.

- valyuta fondu

233. Hansı pul fondu müəssisədə mənfəət hesabına təşkil olunur?

- amortizasiya fondu
- ✓ istehlak fondu
- əmək haqqı fondu
- sığorta fondu.
- valyuta fondu

234. Vergi münasibətləri müəssisədə hansı maliyyə münasibətləri qrupuna daxildir?

- müəssisələr arasında
- ✓ müəssisə ilə dövlət arasında
- müəssisə ilə birja arasında
- müəssisə ilə sığorta təşkilatları arasında.
- müəssisə ilə baş idarə arasında

235. Müəssisədə mənfəətdən aliyyələşən xərc hansıdır?

- məhsul istehsalı xərcləri
- ✓ istehsalın genişləndirilməsi, yeni texnikanın alınması
- material ödənilməsi
- idarəetmə xərcləri.
- reklam xərcləri

236. Müəssisə mənfəətdən hansı pul fondlarını təşkil edir?

- yığım fondu, ssuda fondu.
- ssuda fondu, istehlak fondu
- ✓ yığım fondu, istehlak fondu
- pensiya fondu, məşğulluq fondu
- büdcədən kənar fondlar, istehsal fondu

237. Müəssisədə zərəsiz nöqtə nəyi nəzərdə tutur?

- mənfəəti və zərəri
- ✓ nə mənfəəti, nə də zərəri
- mənfəəti
- xalis mənfəəti.
- zərəri

238. Müəssisədə mənfəətin bölüşdürülməsi sisteminə daxil olmayan xərc:

- istehlak fondu
- ✓ dövlət və sosial müdafiə fonduna ayırma.
- ehtiyar fondu
- mənfəət vergisi
- yığım fondu

239. Müəssisədə məhsul satışından əldə edilən mənfəətin səviyyəsinə təsir edən amil:

- rentabellik
- ✓ maya dəyəri
- ƏDV
- sair satışdan əldə edilən gəlir.
- mənfəət vergisi

240. Xalis mənfəətin əsas istehsal fondlarının orta qalığına nisbəti kimi hansı rentabellik göstəricisi hesablanır?

- dövriyyə aktivlərinin
- ✓ dövriyyədənənar aktivlərin
- maliyyə aktivlərinin
- qeyri-istehsal əsas fondların.
- qeyri-material aktivlərin

241. Bunlardan hansı mənfəətin planlaşdırma metodu deyil?

- birbaşa metod
- ✓ bölgü metodu
- qarışıq metod
- hesablama metodu.
- nəzarət metodu

242. Balans mənfəətinin hansı hissəsi onun ümumi məbləğində böyük xüsusi çəkini təşkil edir?

- ümumi mənfəət
- ✓ satışdan mənfəət
- xalis mənfəət
- qeyri-sənaye xarakterli məhsul satışından mənfəət.
- bölüşdürülməyən mənfəət

243. Xalis mənfəətin cari aktivlərə nisbəti formulası ilə müəssisədə hansı göstərici üzrə rentabellik hesablanır?

- satış
- ✓ dövriyyə vəsaiti
- səhm kapitalı
- xüsusi kapital.
- əsas vəsait

244. Müəssisədə əsas istehsal fondlarının geniş təkrar istehsalının əsas mənbəyini hansı vəsait təşkil edir?

- satışdan gəlir
- ✓ mənfəət
- satışdankənar gəlir
- fəvqəladə gəlirlər.
- sair satışdan gəlir

245. Müəssisədə əsas fondların sadə təkrar istehsalı hansı fonddan maliyyələşir?

- ehtiyat fondundan
- ✓ amortizasiya fondundan
- əməkhaqqı fondundan
- istehlak fondundan.
- valyuta fondundan

246. Hesabat dövründə aşkar edilən keçən illərin mənfəəti müəssisədə hansı gəlir qrupuna daxil edilir?

- məhsul satışından gəlir
- ✓ satışdankənar əməliyyatlardan gəlir
- əsas fondların satışından gəlir
- yenidən bölüşdürmə yolu ilə daxil olan vəsaitlər.
- sair satışdan gəlir

247. Mənfəətin bölüşdürülməsində iştirak edən xərc:

- əmək haqqı
- ✓ yığım fondu
- material xərcləri
- amortizasiya ayırmaları.

- dolayı xərclər

248. Müəssisədə satılan məhsulların rentabelliği hansı göstəricilər əsasında hesablanır?

- qiymət, maya dəyəri
- ✓ satışdan mənfəət, satışdan gəlir
- balans mənfəəti, satışdan gəlir
- xalis mənfəət, maya dəyəri, qiymət.
- əsas və dövriyyə kapitalı

249. Müəssisədə yığım fondu hansı məqsədlər üçün istifadə olunur?

- birbaşa xərclərə
- cari fəaliyyətlə əlaqədar xərclərə.
- işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması
- ✓ əsas fondların genişləndirilməsi
- işçilərin mükafatlandırılması

250. Bölüşdürülməyən mənfəət hesabın 7a məssisədə neçə pul fondu yaradılır?

- 3.0
- ✓ 2.0
- 5.0
- 6.0
- 4.0

251. Xalis mənfəətin bölüşdürülməsində iştirak edən xərc:

- istehlak fondu
- ✓ ehtiyat fondu
- ehtiyat fondu
- maliyyə sanksiyalarına görə cərimələr.
- yığım fondu

252. Müəssisədə əmək haqqı fonduna görə hesablanmış sosial sığortaya ayırmalar hansı pul fonduna daxil edilir?

- dövlət büdcəsinə
- ✓ dövlət sosial müdafiə fonduna.
- istehlak fonduna
- əlillərin sosial müdafiəsi fonduna
- sığorta fonduna

253. Müəssisədə xalis mənfəət bölüşdürülən zaman birinci növbədə hansı pul fonduna vəsait ayrılır?

- yığım fonduna
- ✓ ehtiyat fonduna
- istehlak fonduna
- gələcək ödəmələr fonduna.
- əmək haqqı fonduna

254. Birbaşa metod ilə mənfəəti hesablayan zaman hansı amillərin mənfəətin səviyyəsinə təsirini müəyyən etmək mümkün deyil?

- ümumi məhsul, əmtəəlik məhsul, maya dəyəri
- ✓ qiymət, maya dəyəri, çeşidlər, keyfiyyət
- sortluluq, kommersiya xərcləri, keçici əmtəə qalıqları
- ilin əvvəlinə hazır məhsul qalıqları, qiymət, istehsal maya dəyəri.
- dolayı xərclər, qiymət, istehsal maya dəyəri

255. Ehtiyat fondunun səviyyəsi müəssisədə hansı pul fonduna görə hesablanır?

- yığım fondu
- ✓ nizamnamə fondu
- amortizasiya fondu
- əmək haqqı fondu.
- istehlak fondu

256. Müəssisəyə tətbiq edilən cərimə sanksiyaları üzrə ödənişlər hansı mənbədən ödənilir?

- satışdan gəlir
- ✓ xalis mənfəət
- balans mənfəəti
- yığım fondu.
- sair satışdan gəlir

257. Müəssisədə yığım fondundan maliyyələşən xərc hansıdır?

- məhsul istehsal xərcləri
- ✓ istehsalın genişləndirilməsi, yeni texnikanın alınması
- mükafatların ödənilməsi
- İdarəetmə xərcləri.
- reklam xərcləri

258. Təsərrüfat subyekti özündəbölüşdürülməyən mənfəətdən hansı pul fondlarını təşkil edir?

- büdcədən kənar fondlar, istehsal fondu
- ✓ yığım fondu, istehlak fondu, ehtiyat fondu
- pensiya fondu, məşğulluq fondu
- yığım fondu, ssuda fondu
- ssuda fondu, istehlak fondu

259. Müəssisədə yığım fondunun təşkili mənbəyi:

- balans mənfəəti
- ✓ xalis mənfəət və amortizasiya
- satışdan kənar əməliyyatlardan mənfəət
- vergi qoyulana qədər mənfəət.
- sair satışdan mənfəət

260. Müəssisədə nizamnamə kapitalının neçə faizi həcmində maliyyə ehtiyatı fondu təşkil olunur?

- 0.2
- ✓ 0.15
- 0.1
- 30%.
- 0.35

261. Müəssisədə istehlak fondunun təşkili mənbəyi:

- amortizasiya ayırmaları
- sair satışdan gəlir
- satışdan kənar əməliyyatlardan gəlir.
- balans mənfəəti
- ✓ bölüşdürülməyən mənfəət

262. Nəzarət üsuli ilə mənfəəti hesablayan zaman hansı göstəricilərin dəyişilməsi nəzərə alınmalıdır?

- döviyyə vəsaitinin döviyyəsinə xarakterizə edən göstəricilər
- ✓ məhsulun istehsalı və satışı xərcləri, çeşidlər, keyfiyyət, sortluluq
- rentabellik, fond verimi, fond tutumu
- fond tutumu, mənfəət, maya dəyəri, döviyyə vəsaitinin döviyyəsi.

- əsas fondlardan istifadə göstəriciləri

263. Müəssisədə baza rentabelliği proqnozlaşdırılan göstəricilər necə ay üçün hesablanır

- 5 ay üçün plan ilinin mənfəəti, baza ilinin maya dəyəri
- ✓ 3 ay üçün hesabat ilinin gözləniləcək maya dəyəri və mənfəəti
- 9ay üçün hesabat ilinin mənfəəti, plan ilinin istehsal maya dəyəri
- hesabat ilinin mənfəəti, plan ilinin tam maya dəyəri
- 1 iləplan ilinin mənfəəti və maya dəyəri

264. Müəssisənin xüsusi vəsaitinin rentabelliği:

- balans mənfəətinin xüsusi vəsaitə nisbəti kimi
- ✓ xalis mənfəətin xüsusi vəsaitə nisbəti kimi
- xüsusi vəsaitin xalis mənfəətə nisbəti kimi
- xüsusi vəsaitin bölüşdürülməyən mənfəətə nisbəti kimi
- xüsusi vəsaitin balans mənfəətinə nisbəti kimi

265. Müəssisədə aktivlərin rentabelliğinin hesablanması:

- balans mənfəətinin cari aktivlərə nisbəti kimi
- ✓ mənfəətin bütün aktivlərin orta qalığına nisbəti kimi
- satışdan mənfəətin satışından əldə edilən gəlirə nisbəti kimi
- balans mənfəətinin xüsusi və cəlb olunmuş aktivlərə nisbəti kimi.
- mənfəətin xüsusi kapitalla nisbəti kimi

266. Müəssisədə təşkili mənbələrində amortizasiya ayırmalarının iştirak etdiyi pul fondunu göstər:

- ehtiyat fondu
- ✓ yığım fondu
- valyuta fondu
- istehlak fondu.
- əmək haqqı fondu

267. Müəssisənin ehtiyat fonduna hər il xalis mənfəətin neçə faiz daxil edilir?

- 0.07
- ✓ 0.05
- 0.045
- 3%.
- 0.08

268. Müəssisədə maliyyə ehtiyatlarının təşkili mənbəyi:

- amortizasiya ayırmaları
- ✓ xalis mənfəət.
- balans mənfəəti
- kredit
- möhkəm passivlər

269. Birbaşa üsul ilə mənfəətin hesablanması:

- dəyər çıxılsın mənfəət
- ✓ dəyər çıxılsın maya dəyəri
- dəyər çıxılsın istehsal maya dəyəri
- dəyər çıxılsın kommersiya xərcləri.
- dəyər vurulsun mənfəət

270. Mənfəətin bölüşdürülməsində iştirak edən xərc:

- əmək haqqı
- ✓ yığım fondu
- material xərcləri
- amortizasiya ayırmaları.
- dolayı xərclər

271. Müəssisədə mənfəətin alınması ilə əlaqədar xərc:

- istehlak fondu
- ✓ material xərcləri
- maliyyə ehtiyatı
- yığım fondu.
- vergilər

272. Müəssisədə istehsal fondlarının geniş təkrar istehsalını maliyyələşdirmək üçün hansı pul fondu yaradılır?

- ehtiyat fondu
- ✓ yığım fondu
- istehlak fondu
- valyuta fondu.
- amortizasiya fondu

273. Müəssisə maliyyə sanksiyalarına görə ödənişləri hansı mənbədən ödəyir?

- satışdan əldə edilən gəlir
- ✓ bölüşdürülməyən mənfəət
- sair satışdan gəlir
- investisiya fəaliyyətindən gəlir.
- balans mənfəəti

274. Yığım fonduna mənfəət, mənfəətin hansı hissəsindən ayrılır?

- ✓ xalis mənfəət
- satışdan mənfəət.
- balans mənfəəti
- sair satışdan mənfəət
- ümumi mənfəət

275. Müəssisələrdə mənfəətin alınması ilə əlaqədar olmayan xərcləri göstər:

- material xərcləri
- ✓ sosial xərcləri
- yanacaq, enerji xərcləri
- amortizasiya xərcləri.
- kommersiya xərcləri

276. Müəssisədə mənfəətin bölüşdürülməsi sisteminə daxil olmayan xərc:

- istehlak fondu
- ✓ dövlət və sosial müdafiə fondu.
- ehtiyat fondu
- mənfəət vergisi
- yığım fondu

277. Müəssisədə mənfəət və amortizasiya ayırımları hesabına hansı pul fondu yaradılır?

- ehtiyat fondu
- ✓ yığım fondu
- əmək haqqı fondu
- amortizasiya fondu.

- istehlak fondu

278. Müəssisənin bölüşdürülməyən mənfəəti hesabına ödənilən xərc:

- mənfəət vergisi
- ✓ istehlak fondu
- yığım fondu
- valyuta fondu.
- əmək haqqı

279. Müəssisə hansı göstəriciyə görə faizlə təqaüd fonduna DSMF ayırmalar köçürür?

- məhsul satışından gəlirə görə
- ✓ əmək haqqı fonduna görə.
- ehtiyat fonduna görə
- istehlak fonduna görə
- mənfəətə görə

280. Məhsul satışından əldə edilən mənfəətin səviyyəsi hansı göstəricidən asılıdır?

- əsas fondların dəyərindən
- iqtisadi həvəsləndirmə fondlarından.
- material aktivlərindən
- ✓ məhsulun tam maya dəyərindən
- dövrüyyədənkənar aktivlərin dəyərindən

281. Müəssisədə dividedin ödənilmə mənbəyi:

- sair satışdan mənfəət
- ümumi mənfəəti
- Satışdan gəlir
- ✓ mənfəət
- satışdankənar əməliyyatlardan gəlir.

282. Təsərrüfat subyektləri mənfəət hesabına hansı pul fondlarını yaradırlar?

- istehsal fondu; istehlak fondu
- ssuda fondu; istehlak fondu; ehtiyat fondu
- yol fondu; istehlak fondu.
- əsas fond; pensiya fondu
- ✓ yığım fondu; istehlak fondu; ehtiyat fondu

283. Müasir dövrdə müəssisənin iş fəaliyyətinin nəticələri hansı göstərici ilə qiymətləndirilir?

- əsas fondlardan istifadə
- vergilərin ödənilməsi.
- qiymət
- ✓ məhsul satışından gəlir, mənfəət
- dövrüyyə kapitalından istifadə

284. Müəssisədə mənfəət və amortizasiya ayırmaları hesabına hansı pul fondu yaradılır?

- əmək haqqı fondu
- amortizasiya fondu
- ehtiyat fondu
- istehlak fondu
- ✓ yığım fondu

285. Mənfəət vergisinin ödənilmə mənbəyini göstər:

- xalis mənfəət
- sair satışdan əldə edilən mənfəət.
- bölüşdürülməyən mənfəət
- ✓ balans mənfəəti
- müəssisənin sərəncamında qalan mənfəət

286. Mənfəət vergisinin stavkasını göstər:

- 0.25
- 10%.
- 0.15
- ✓ 0.2
- 0.18

287. Müəssisə, maliyyə intizamını pozarsa ona tətbiq edilən cərimə hansı vəsaitdən ödənilməlidir?

- ✓ xalis mənfəət.
- sair satışdan əldə edilən gəlir
- satışdan əldə edilən gəlir
- maliyyə əməliyyatlarından gəlir
- balans mənfəəti

288. Müəssisədə işçiləri onun fəaliyyətinin nəticələri üçün maraqlandırmaqdan ötrü hansı pul fondu yaradır?

- valyuta fondu
- Əmək haqqı fondu
- yığım fondu
- ✓ istehlak fondu
- ehtiyat fondu.

289. Müəssisədə maliyyə ehtiyatı fondunun səviyyəsi hansı pul fonduna görə və necə faiz müəyyən edilir?

- istehlak fondu – 20%
- yığım fondu – 13%
- amortizasiya fondu – 14%.
- əmək haqqı fondu – 5%
- ✓ nizamnamə fondu – 15%

290. Müəssisədə nə zaman mənfəət «sıfıra» bərabər olur?

- müəssisə zərərlə işlədikdə
- həm zərər, həm də mənfəət əldə etdikdə.
- zərər əldə etdikdə
- ✓ zərərsiz nöqtə baş verdikdə
- müəssisə mənfəət əldə etdikdə

291. Cari maliyyə planında fəaliyyətin adi növündən mənfəət necə adlanır?

- satışdankənar əməliyyatlardan mənfəət
- maliyyə fəaliyyətindən mənfəət.
- sair satışdan mənfəət
- qeyri-sənaye xarakterli iş, xidmət və məhsul satışından mənfəət
- ✓ satışdan mənfəət

292. Baza mənfəəti necə hesablanır?

- 6 aylıq mənfəət + 6 ay üçün maya dəyəri
- hesabat ilinin 9 ayı üçün plan mənfəəti və 3 ayı üçün
- plan ilin mənfəəti çıxılsın hesabat ilinin mənfəəti
- ✓ hesabat ilin 9 ayı üçün mənfəət və ilin sonuna qədər 3 aya üçün proqnozlaşdırılan mənfəət

- hesabat ilinin mənfəəti + plan ilinin mənfəəti

293. Mənfəətin hesablanması nəzarət üsulunda baza rentabelliği hansı göstəricilər əsasında hesablanır?

- plan mənfəət, plan maya dəyəri
- xalis mənfəət, istehsal maya dəyəri.
- ümumi mənfəət, cari aktivlər
- ✓ baza mənfəəti, hesabat dövrünün maya dəyəri
- plan balans mənfəəti

294. Plan mənfəəti müəssisədə:

- məhsulun pərakəndə satış qiyməti ilə maya dəyəri arasındakı fərkdir
- tam maya dəyəri ilə istehsal maya dəyəri arasındakı fərkdir
- ✓ məhsulun dəyəri ilə plan tam maya dəyəri arasındakı fərkdir
- məhsulun topdan satış qiyməti ilə istehsal maya dəyəri arasındakı fərkdir
- istehsal xərcləri ilə ticarət əlavəsinin cəmindən ibarətdir.

295. Müəssisələrdə sair satışdan əldə edilən mənfəətin tərkibi hansı istiqamətlərdə formalaşır?

- əsas iş fəaliyyətindən
- satışdankənar əməliyyatlardan
- maliyyə fəaliyyətindən
- maliyyə sanksiyalarına görə daxil olmalardan
- ✓ nəqliyyat, təmir, tikinti və s. təsərrüfatlardan

296. Müəssisədə tədarül sferasında mənfəətin səviyyəsinə təsir göstərən amil hansıdır?

- nəqliyyat və material xərcləri
- sex xərcləri.
- material xərcləri
- bitməmiş istehsalla əlaqədar xərclər
- ✓ kommersiya xərcləri

297. Müəssisənin sərəncamında qalan xalis mənfəət necə adlanır?

- ümumi gəlir
- satışdankənar əməliyyatlardan mənfəət.
- balans mənfəət
- ✓ bölüşdürülməyən mənfəət
- satışdan gəlir

298. Mənfəətin büdcəyaradan funksiyası nəyi ifadə edir?

- əməkhaqqı fondunun təşkilini
- yığım fondunu, valyuta fondunu.
- amortizasiya fondunu
- ✓ büdcənin təşkilini
- istehlak fondunun və DSMF təşkilini

299. Təsərrüfat nöqtəyi-nəzərdən mənfəət nəyi ifadə edir?

- satılan malların həcmi.
- əmləlik məhsulun həcmi
- gəlirin əldə edilməməsini
- istehsal fondlarından istifadəni
- ✓ hesabat dövrünün əvvəlinə və axırına müəssisənin əmlakının vəziyyətində olan fərqi

300. Nəzarət hesablama metodu müəssisədə hansı göstəricinin planlaşma metodudur?

- amortizasiyanın
- möhkəm passivlərin.
- maya dəyərinin
- rentabelliyn
- ✓ mənfəətin

301. Müəssisədə «kapitalın artımının mənbəyidir» funksiyası hansı göstəriciyə aiddir?

- ✓ bölüşdürülməyən mənfəətə
- satışdan gəlirə
- balans mənfəətə
- maya dəyərinə.
- mənfəətə

302. Satışdan mənfəət və satılan məhsulun tam maya dəyəri göstəriciləri əsasında rentabelliyn hansı növü hesablanır?

- xüsusi kapitalın rentabelliyn
- cari aktivlərin rentabelliyn.
- aktivlərin rentabelliyn
- ✓ xərclərin rentabelliyn
- gəlirin rentabelliyn

303. Müəssisədə hansı iqtisadi həvəsləndirmə fondu bir neçə mənbədən təşkil edilir?

- əmək haqqı fondu
- istehlak fondu
- valyuta fondu
- ehtiyat fondu
- ✓ yığım fondu

304. Müəssisədə mənfəət hansı pul fondlarının formalaşmasında iştirak edir?

- amortizasiya fondunun
- yığım və amortizasiya fondunun.
- istehlak fondunun, əmək haqqı fondunun
- ✓ iqtisadi həvəsləndirmə fondlarının
- əmək haqqı fondunun

305. Balans mənfəətinin hansı hissəsi onun ümumi məbləğində böyük xüsusi çəkini təşkil edir?

- ümumi mənfəət
- qeyri-sənaye xarakterli məhsul satışından mənfəət.
- xalis mənfəət
- ✓ satışdan mənfəət
- bölüşdürülməyən mənfəət

306. Mənfəət və rentabellik göstəriciləri müəssisədə maliyyə təhlilində nə zaman istifadə edilir?

- aktivlərin likvidliyinin təhlilində
- ✓ maliyyə nəticələrinin təhlilində
- maliyyə sabitliyinin təhlilində
- Maliyyə vəziyyətinin təhlilində
- balansın likvidliyinin təhlilində.

307. Xalis mənfəətin cari aktivlərə nisbəti ilə müəssisədə hansı göstərici üzrə rentabellik hesablanır?

- səhm kapitalı
- satış
- əsas vəsait
- ✓ dövryyə vəsaiti

- xüsusi kapital.

308. Müəssisədə satılan məhsulun rentabelliği hansı göstəricilər əsasında hesablanır?

- balans mənfəəti, keçici əmtəə qalıqlarının satışından gəlir
- bölüşdürülməyən mənfəət, əmtəəlik məhsul
- balans mənfəəti, tam maya dəyəri.
- təmiz mənfəət, satış ilə əlaqədar xərclər
- ✓ xalis mənfəət, satışdan gəlir

309. Dövriyyə aktivlərinin rentabelliğinin hesablanma formulasını göstər:

- mənfəət-material aktivləri
- material aktivləri – xalis mənfəət.
- dövriyyə aktivləri – mənfəət
- ✓ xalis mənfəət – cari aktivlərin orta qalığı
- xalis mənfəət – dövriyyədən kənar aktivləri

310. Satışdankənar əməliyyatlardan mənfəəti hesablamaq üçün hansı göstəricilərdən istifadə olunur?

- məhsulun istehsalın satışı ilə əlaqədar olmayan xərclər və gəlirlər
- satışdan gəlir və xərclər.
- satışdankənar gəlirlər, maliyyə sanksiyalarına görə cərimələr
- satışdankənar xərclər, maya dəyəri, bölüşdürülməyən mənfəət
- ✓ satışdankənar xərclər, satışdankənar gəlirlər

311. Satışdan mənfəətin hesablanması hansı göstəricilərə əsaslanır?

- mənfəət vergisi, istehsal maya dəyəri
- tam maya dəyəri, rentabellik, mənfəət vergisi.
- qiymət, istehsal maya dəyəri
- ✓ tam maya dəyəri, qiymət
- tam maya məyəri, kommersiya xərcləri bölüşdürülməyən mənfəət

312. Mənfəətin ümumi məbləğinin tərkibini göstər:

- satışdan və qeyri-satışdan mənfəət
- istehlak fonduna ayrılan mənfəət
- büdcəyə ödənilən mənfəət, maliyyə sanksiyalarına ödənilən mənfəət
- ✓ satışdan mənfəət, sair satışdan mənfəət, satışdankənar əməliyyatlardan mənfəət
- xalis mənfəət, balans mənfəəti, bölüşdürülməyən mənfəət, sair satışdan mənfəət

313. Əsas kapitalın istehsalda istehlak olunan dəyəri necə adlanır?

- amortizasiya norması
- ✓ amortizasiya
- kapital tutumu
- mənfəət norması.
- surətlənmiş amortizasiya

314. Əsas vəsaitin qiymətləndirilməsindən hansı proseslərdə istifadə edilir?

- əsas vəsaitin maliyyələşdirilməsində
- ✓ əsas vəsaitə amortizasiyasının hesablanması, planlaşdırılmasında
- əsas vəsaitdən istifadə olunmasında
- əsas vəsaitin köhnəlməsində.
- əsas vəsaiti satılan zaman

315. Müəssisənin bütün aktivləri neçə yerə ayrılırlar?

- 2.0
- ✓ 3.0
- 5.0
- 1.0
- 4.0

316. Dövriyyədən kənar aktivlərə yönəldilən investisiyalar necə adlanır?

- cari investisiyalar
- ✓ real investisiyalar
- vençur investisiyalar
- annuet investisiyalar.
- maliyyə investisiyalar

317. Amortizasiya ayırmaları investisiyanın maliyyələşmə mənbələrində hansı qrupa daxildir?

- maliyyə bazarında səfərbərliyə alınan vəsait.
- investorun cəlb olunmuş vəsaiti
- ✓ investorun xüsusi vəsaiti
- sahə idarələrindən daxil olan vəsait
- investorun borc alınmış vəsaiti

318. Müəssisədə qeyri-material aktivlərə aid olan elementi göstərin:

- dövriyyə aktivləri
- ✓ torpaq hüquqi, ixtira hüquqi
- dövriyyədən kənar aktivlər
- əsas fondlar.
- maliyyə aktivləri

319. Tikililər, bina, maşın və s. investisiyanın hansı formada obyektini təşkil edir?

- cari investisiyalar
- ✓ kapital qoyuluşu
- maliyyə investisiyası
- başqa müəssisələrin nizamnamə fondunda iştirak.
- qiymətli kağızlar portfeli

320. Müəssisə kapital qoyuluşunu birinci növbədə hansı mənbədən maliyyələşdirilməlidir?

- büdcə vəsaiti
- ✓ yığım fondu
- qısamüddətli kredit
- uzunmüddətli kredit.
- ehtiyat fondu

321. Müəssisədə xarici və milli valyuta ilə pul vəsaiti, debitor borcları aktivlərin hansı növünə aiddir?

- material aktivlərinə
- ✓ maliyyə aktivlərinə
- cari aktivlərə
- dövriyyədən kənar aktivlərə.
- qeyri-material aktivlərinə

322. Dövriyyədən kənar aktivlər üzrə nizamnamə fondu və zaman tamamlanır?

- əsas fondlar köhnədikdə
- ✓ fəaliyyətdə olan əsas kapital ləğv olunduqda
- quraşdırılmayan avadanlıqlar mövcud olduqda
- əsas fondlar təmir olunduqda.

- əsas fondlar istismara verilən zaman

323. Müəssisədə əsas və dövriyyə kapitalı hansı aktivlərə daxildir?

- cari aktivlərə
- ✓ material aktivlərə
- maliyyə aktivlərinə
- uzunmüddətli aktivlərə.
- qeyri-material aktivlərə

324. Müasir dövrdə müəssisədə investisiya fəaliyyətini stimullaşdıran yeni növ icarənin adı nədir?

- kapital qoyuluşu
- ✓ lizinq
- qeyri-material aktivlər
- uzunmüddətli kreditlər.
- investisiya qoyuluşu

325. Kapital qoyuluşunun mahiyyəti nədir?

- müəssisənin cari fəaliyyəti ilə əlaqədar xərcləri göstərir
- ✓ yeni əsas fondların təşkili və fəaliyyətdə olan müəssisələrin genişləndirilməsi ilə əlaqədar xərclərdir
- yığım fondunun təşkili ilə əlaqədar xərclərdir
- amortizasiya fondunun təşkili ilə əlaqədar xərclərdir.
- müəssisədə əsas fondların hissə-hissə bərpası ilə əlaqədar xərclərdən ibarətdir

326. Maliyyə investisiyasının əsas forması olan kapitalının pul alətlərinin gəliri növlərinə qoyulması nə deməkdir?

- kapitalın cari xərclərə qoyulması
- ✓ kapitalın depozit əmanətlərə qoyulması
- ölkə daxilində müəssisə və təşkilatlara borc verilməsi
- investisiyaların dövlət qiymətli kağızlara yönəldilməsi.
- kapitalın başqa müəssisələrin nizamnamə kapitalına qoyulması

327. Əgər əsaslı təmir fondunun vəsaiti təmir işləri üçün mövsümü olaraq çatışmazsa, o zaman müəssisə hansı vəsaitdən istifadə edə bilər?

- amortizasiya ayırmaları
- ✓ qısamüddətli kredit
- yığım fondu
- sair satışdan gəlir.
- satışdan gəlir

328. Kapital qoyuluşunun texnoloji quruluşuna hansı xərclər daxildir?

- fəaliyyətdə olan müəssisələrin texniki ilə silahlandırılması, dövriyyə kapitalının təşkili
- ✓ tikinti-quraşdırma, avadanlıqların alınması, sair xərclər
- köhnə avadanlıqların yenisi ilə dəyişdirilməsi, səhmlərin alınması
- qiymətli kağızlar portfelinin formalaşması.
- istehsal əhəmiyyətli binaların tikintisi, cari aktivlərə vəsait qoyuluşu

329. Kapital qoyuluşunun təkrar istehsal quruluşunu göstər:

- tikinti-quraşdırma xərcləri
- ✓ yeni tikinti, fəaliyyətdə olan müəssisələrin genişləndirilməsi
- sair kapital qoyuluşu
- layihə-smeta işləri
- yeni növ avadanlıqların alınması

330. Birbaşa investisiyaların obyektləri hansılardır?

- səhmlərin alınması
- ✓ rekonstruksiya işləri, qurğuların alınması
- qiymətli kağızlar portfelinin formalaşması
- cari xərclərə investisiyalar.
- istiqrazların alınması

331. Qeyri-material aktivlərə investisiyaların obyektini göstər:

- qurğular, avadanlıqlar
- ✓ lisenziyalar, proqram məhsulları
- ötürücü mexanizmlər
- cari aktivlər.
- binilər, tikintilər

332. İllik amortizasiya məbləği hansı göstəricilərə görə hesablanır?

- amortizasiya norması, amortizasiya fondu
- ✓ əsas fondların orta illik dəyəri, amortizasiya norması
- amortizasiya məbləği, amortizasiya norması
- amortizasiya məbləği, amortizasiya fondu.
- istehsal fondlarının dəyəri, amortizasiya norması

333. Müəssisədə amortizasiyanın hesablanması metodunu göstər:

- nəzarət metodu
- ✓ xətti metod
- hesablama metodu
- analitik metod.
- birbaşa metod

334. Müəssisədə amortizasiya fondu hansı xərclərə istifadə edilir?

- cari təmir
- ✓ əsas fondların sadə təkrar istehsalı
- orta təmir
- istehsal xərcləri.
- əsaslı təmir

335. Əsas fondların orta illik dəyərini necə hesablanılır?

- Qalıq dəyər+blans dəyəri
- ✓ ilk dəyər + daxil olan dəyər – ləğv olunan dəyər.
- ilk dəyər+sıradan çıxan dəyər+istehsala daxil olan dəyər
- balans dəyəri + ilk dəyər
- ilk dəyər – balans dəyəri

336. Müəssisədə əsas kapitalla aid olmayan element:

- bina, avadanlıq
- ✓ pul vəsaiti, gələcək dövrün xərcləri
- quraşdırılmayan avadanlıqlar
- maşınlar, dəzgahlar.
- qurğular, ötürücü mexanizmlər

337. Müəssisədə tam likvid aktivlər hansılardır?

- bir aydan 6 aya qədər pul formasına keçən aktivlər
- ✓ milli və xarici valyutada olan pul vəsaiti
- tezliklə pul formasına keçən aktivlər
- satılmayan mallar.

- yarım ilə qədər pul formasına keçən aktivlər

338. Başqa müəssisələrin nizamnamə kapitalında pay iştirakı ilə əlaqədar aktivlər hansı aktivlərə daxildir?

- qeyri-material aktivlər
- ✓ maliyyə aktivləri
- dövriyyədənənar aktivlər
- əsas və dövriyyə aktivləri
- material aktivlər

339. Hesablanmış amortizasiya ayırmaları hansı xərclərə daxil edilir?

- dolayı xərclərə
- ✓ birbaşa xərclərə
- məhsulun reallaşdırılması xərclərinə
- kommersiya xərclərinə.
- əsaslı təmir ilə əlaqədar xərclərə

340. İstehsalda iştirakına görə əsas istehsal fondları neçə yerə ayrılır?

- 3.0
- ✓ 2.0
- 5.0
- 6.0
- 4.0

341. Müəssisədə depozitə əmsanətin qoyulması hansı aktivlərə aiddir?

- material aktivləri
- ✓ maliyyə aktivləri
- qiymətli kəğızlar
- Dövriyyədənənar aktivlər.
- qeyri-material aktivləri

342. Müəssisədə xarici və milli valyuta ilə pul vəsaiti, debitor borcları aktivlərin hansı növünə aiddir?

- qeyri-material aktivlərinə
- cari aktivlərə
- dövriyyədənənar aktivlərə.
- material aktivlərinə
- ✓ maliyyə aktivlərinə

343. Dövriyyədənənar aktivlər üzrə nizamnamə fondu və zaman tamamlanır?

- əsas fondlar köhnəldikdə
- ✓ fəaliyyətdə olan əsas kapital ləğv olunduqda
- quraşdırılmayan avadanlıqlar mövcud olduqda
- əsas fondlar təmir olunduqda.
- əsas fondlar istismara verilən zaman

344. Müəssisədə əsas istehsal fondlarının geniş təkrar istehsalının əsas mənbəyini hansı vəsait təşkil edir?

- satışdan gəlir
- ✓ mənfəət
- satıqdankənar gəlir
- fəvqəladə gəlirlər.
- sair satışdan gəlir

345. Müəssisədə əsas fondların sadə təkrar istehsalı hansı fonddan maliyyələşir?

- ehtiyat fondundan
- ✓ amortizasiya fondundan
- əməkhaqqı fondundan
- istehlak fondundan.
- valyuta fondundan

346. Müəssisədə əsas və dövriyyə kapitalı hansı aktivlərə daxildir?

- cari aktivlərə
- ✓ material aktivlərə
- maliyyə aktivlərinə
- uzunmüddətli aktivlərə.
- qeyri-material aktivlərə

347. Müəssisədə əsas kapitalın aktiv hissəsinə hansı fond daxil deyil?

- maşın-mal
- ✓ binalar
- qurğular
- ötürücü mexanizmlər.
- avadanlıqlar

348. Kapital qoyuluşunun mahiyyəti nədir?

- müəssisənin cari fəaliyyəti ilə əlaqədar xərcləri göstərir
- ✓ yeni əsas fondların təşkili və fəaliyyətdə olan müəssisələrin genişləndirilməsi ilə əlaqədar xərclərdir
- yığım fondunun təşkili ilə əlaqədar xərclərdir
- amortizasiya fondunun təşkili ilə əlaqədar xərclərdir.
- müəssisədə əsas fondların hissə-hissə bərpası ilə əlaqədar xərclərdən ibarətdir

349. Maliyyə investisiyasının əsas forması olan kapitalının pul alətlərinin gəlirli növlərinə qoyulması nə deməkdir?

- kapitalın cari xərclərə qoyulması
- ✓ kapitalın əmanətlərə qoyulması
- ölkə daxilində müəssisə və təşkilatlara borc verilməsi
- investisiyaların dövlət qiymətli kağızlara yönəldilməsi.
- kapitalın başqa müəssisələrin nizamnamə kapitalına qoyulması

350. Əgər əsalı təmir fondunun vəsaiti təmir işləri üçün mövsümü olaraq çatışmazsa, o zaman müəssisə hansı vəsaitdən istifadə edə bilər?

- amortizasiya ayırmaları
- ✓ qısamüddətli kredit
- yığım fondu
- sair satışdan gəlir.
- satışdan gəlir

351. Müasir dövrdə əsas fondların əsaslı təmiri ilə əlaqədar xərclər hansı xərclərə daxil edilir?

- geniş təkrar istehsal xərclərinə
- ✓ istehsal xərclərinə
- istehlak fondunun təşkili ilə əlaqədar xərclərə
- kommersiya xərclərinə.
- amortizasiya fondunun formalaşması xərclərinə

352. Xətti üsulda amortizasiya ayırmaları necə hesablanır?

- əsas kapitalın dəyəri bölünsün normaya
- ✓ əsas fondların orta illik dəyəri vurulsun amortizasiya norması
- aktivlərin dəyəri bölünsün amortizasiya normasına
- qeyri-material aktivlər vurulsun normaya.

- material aktivlərin dəyəri vurulsun amortizasiya normasına

353. Hər bir əsas fond üzrə amortizasiya fondu hansı müddət ərzində tamamlanır?

- əsas fond cari təmir edildikdə
- ✓ əsas fondun xidmət müddəti başa çatdıqda
- əsas fond əsaslı təmir olunduqda
- əsas fondun sadə təkrar istehsalı prosesində.
- əsas fondlar fəaliyyət göstərdikcə

354. Əsas vəsaitin istehlak dəyəri hansı yolla silinir?

- maya dəyərinin hesablanması
- ✓ amortizasiyanın silinməsi
- əsas vəsaitin təmiri
- əsas vəsaitin geniş təkrar istehsalı.
- satışdan gəlirin daxil olması

355. Müəssisədə əsas və dövriyyə kapitalının geniş təkrar istehsalının maliyyələşməsi üçün təşkil olunan pul fondu:

- ✓ yığım fondu
- ehtiyat fondu.
- istehlak fondu
- valyuta fondu
- amortizasiya fondu

356. Müəssisədə material aktivlərinə daxil olmayan element:

- əsas material xamml
- ✓ torpaq hüququ
- bitməmiş istehsal
- avadanlıq.
- istehsal ehtiyatları

357. Müəssisədə amortizasiya ayırmalarının formalaşma mənbəyi:

- mənfəət
- sair satışdan gəlir.
- əsas kapitalın satışından gəlir
- ✓ məhsul satışından gəlir
- xalis mənfəət

358. Müəssisədə amortizasiya fondu hansı məqsəd üçün istifadə edilir?

- təmir xərcləri
- ✓ birbaşa investisiyalar
- idarəetmə xərcləri
- istehsal xərcləri.
- kommersiya xərcləri

359. Müəssisədə əsas fondların hissə-hissə bərpası necə adlanır?

- amortizasiya fondu
- ✓ əsaslı təmir
- İstehlak fondu
- ehtiyat fondu.
- yığım fondu

360. İllik amortizasiya məbləği hansı göstəricilərə görə hesablanılır?

- amortizasiya norması, amortizasiya fondu
- ✓ əsas fondların orta illik dəyəri, amortizasiya norması
- amortizasiya məbləği, amortizasiya norması
- amortizasiya məbləği, amortizasiya fondu
- istehsal fondlarının dəyəri, mortizasiya norması

361. Amortizasiyanın müəyyən edilməsi metodu:

- nəzarət metodu
- ✓ xətti metod
- hesablama metodu
- birbaşa metod.
- dövrətmə əmsalı

362. Fondverimi göstəricisi necə hesablanır?

- əsas fondların orta dəyərinin istehsalın həcminə görə
- ✓ istehsalın həcmnin əsas fondların orta dəyərinə görə
- əsas fondların orta dəyərinin işçilərin sayına görə
- istehsalın həcmnin işçilərin sayına görə.
- mənfəətin əsas fondların orta dəyərinə görə

363. Fond tutumu necə müəyyən edilir?

- istehsalın həcmnin əsas fondların orta dəyərinə nisbəti kimi
- ✓ əsas fondların orta dəyərinin istehsalın həcminə nisbəti kimi
- müəssisələr
- xarici vətəndaşlar.
- Sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər

364. Əsas istehsal fondlarının rentabelliği necə hesablanır?

- əsas fondların orta dəyərinin məhsul satışından gəlirə nisbəti
- ✓ mənfəətin əsas istehsal fondlarının orta dəyərinə nisbəti
- məhsul satışından gəlirin əsas fondların orta dəyərinə nisbəti
- əsas fondların orta dəyərinin sair satışından mənfəətə nisbəti.
- məhsul satışından gəlirin istehsalın həcminə nisbəti

365. Əsas fondların qiymətləndirilməsinin necə növü var?

- 5.0
- ✓ 3.0
- 4.0
- 2.0
- 6.0

366. Müəssisədə əsas kapitala aid olan element:

- hazır məhsul
- ✓ quraşdırılmaq üçün avadanlıqlar
- pul vəsaiti
- xammal və material.
- bitməmiş istehsal

367. Sürətli amortizasiyada amortizasiya norması neçə dəyər artırılır?

- 5.0
- ✓ 2.0
- 4.0
- 6.0

- 3.0

368. Müəssisədə maliyyə aktivlərinin tərkibinə daxil olan elementlər:

- satışdan gəlir
- ✓ xarici və milli valyuta ilə pul vəsaiti
- xalis mənfəət
- sair satışdan gəlir.
- mənfəət

369. Müəssisədə material aktivlərinə daxil olan element:

- torpaq hüququ
- ✓ quraşdırılmayan avadanlıqlar
- əmtəə nişanı
- patent.
- ixtira hüququ

370. Amortizasiya ayırmaları hansı mənbədən formalaşır?

- sair satışdan gəlir
- ✓ məhsul satışından gəlir
- əsas kapitalın satışından gəlir
- satışdankənar əməliyyatlardan gəlir.
- maliyyə fəaliyyətindən gəlir

371. İstehsalda uzun müddət iştirak edən aktivlərin xidmət müddəti başa çatdıqda hansı pul fondu tamamlanmış olur?

- nizamnamə fondu
- ✓ amortizasiya fondu
- yığım fondu
- ehtiyat fondu.
- istehlak fondu

372. Müəssisədə kapital qoyuluşu üçün amortizasiya məbləği hansı pul fonduna daxil edilir?

- ehtiyat fonduna
- ✓ yığım fonduna
- nizamnamə fonduna
- təmir fonduna.
- istehlak fonduna

373. Əsaslı təmir üçün müəssisə nə zaman qısamüddətli kredit ala bilər?

- əsaslı təmir planı balanslaşdırıldıqda
- ✓ təmir üçün vəsait mövsümü çatışmadıqda
- xərclər gəlirlərdən az olduqda
- xərclər üçün 2 il müddətinə kredit tələb olunduqda.
- təmir üçün gəlirlər xərclərdən çox olduqda

374. Amortizasiya norması və əsas istehsal fondlarının orta illik dəyəri əsasında amortizasiyanın hesablanma üsulunu göstər:

- qalıq üsulu
- ✓ xətti üsul
- nəzarət üsul
- birbaşa üsul.
- azalan üsul

375. İstehsalda uzun müddət iştirak edən aktivlərin xidmət müddəti başa çatdıqda hansı pul fondu tamamlanmış olur?

- istehlak fondu
- yığım fondu
- ✓ amortizasiya fondu
- ehtiyat fondu.

376. Əsas vəsaitin ilk və ya bərpa dəyərindən köhnəlmə dəyəri çıxıldıqdan sonra qalan dəyəri necə adlanır?

- balans dəyəri
- ✓ qalıq dəyəri
- ilk dəyəri
- ümumi dəyəri.
- bərpa dəyəri

377. Əsas vəsaitin istehsal prosesində yeni məhsulun istehsalında hissə-hissə iştirak edən dəyəri necə adlanır?

- ilk dəyəri
- qalıq dəyəri
- bərpa dəyəri
- ✓ istehlak dəyəri
- maya dəyəri.

378. Bilavasitə məhsul istehsalı ilə əlaqədar olan əsas fondlar necə adlanır?

- istehlak fondu
- ✓ əsas istehsal fondları
- yarımfabrikatlar
- yığım fondu.
- qeyri-material aktivləri

379. Müəssisədə gəlir gətirən vəsait necə adlanır?

- maya dəyəri
- ✓ kapital
- kommersiya xərcləri
- dolayı xərclər.
- rentabellik

380. Xarici və milli valyuta ilə pul vəsaiti, debitor borcları müəssisənin hansı aktivlərinə daxildir?

- birbaşa aktivlər
- ✓ maliyyə aktivləri
- cari aktivlər
- qeyri-material aktivlər.
- real aktivlər

381. Müəssisədə uzunmüddətli investisiyaların maliyyələşdirilməsi üçün təşkil olunan pul fondu:

- istehlak fondu
- ✓ yığım fondu
- təmir fondu
- amortizasiya fondu.
- ehtiyat fondu

382. Müəssisədə fond tutumu göstəricisi necə hesablanır?

- istehsalın həcmnin əsas fondların dəyərinə olan nisbəti kimi
- ✓ əsas istehsal fondlarının orta dəyərinin istehsalın həcminə olan nisbəti kimi
- əsas istehsal fondu + dövrüyyə kapitalı
- əsas istehsal fondu – mənfəət
- xalis mənfəətdən çıxılışın əsas fondların dəyəri

383. Müəssisədə əsas kapitala aid olmayan element:

- bina, avadanlıq
- ✓ pul vəsaiti, gələcək dövrün xərcləri
- quraşdırılmayan avadanlıqlar
- qeyri-material aktivlər.
- qurğular, ötürücü mexanizmlər

384. Sürətli amortizasiya siyasəti zamanı xətti amortizasiya norması neçə dəyərə artırılır?

- 3.0
- ✓ 2.0
- 5.0
- 6.0
- 4.0

385. İstehsaladakı təyinatına görə əsas vəsaitlər neçə yerə ayrılır?

- 1.0
- ✓ 2.0
- 5.0
- 3.0
- 4.0

386. Müəssisənin kapitalı nədir?

- əsas fondlardır
- ✓ aktivlərə qoyulan və gəlir gətirən vəsaitlərdir
- borc və cəlb olunmuş kapitaldır
- qeyri-material aktivlərdir.
- dövriyyə fondlarıdır

387. Kapital qoyuluşunun texnoloji quruluşuna hansı xərclər daxildir?

- fəaliyyətdə olan müəssisələrin texnika ilə silahlandırılması, dövriyyə kapitalının təşkili
- ✓ tikinti-quraşdırma avadanlıqların alınması, sair xərclər
- köhnə avadanlıqların yenisi ilə dəyişdirilməsi, səhmlərin alınması
- qiymətli kağızlar portfelinin formalaşması.
- istehsal əhəmiyyətli binaların tikintisi cari aktivlərə vəsait qoyuluşu

388. Azərbaycan Respublikasında investisiya fəaliyyətinin hüquqi bazasını nə təşkil edir?

- ✓ qanun
- təlimat
- qərar
- sərəncam
- qətnamə

389. İnvestisiya nədir? Bu

- əsaslı tikintisidir
- ✓ pul vəsaitidir, maşın və avadanlıqdır
- əsas və dövriyyə kapitalıdır
- əmlakın sığortalanmasıdır.
- yeni texnikanın tətbiqidir

390. Müəssisələrdə əsas vəsaitlərin kateqoriyaları üzrə illik amortizasiya normaları hansı qanun əsasında təsdiq olunmuşdur?

- «Büdcə sistemi haqqında» AR Qanunu

- ✓ AR Vergi Məcəlləsi
- «Bank və bank fəaliyyəti haqqında» AR Qanunu
- «Səhmdar cəmiyyəti haqqında» AR Qanunu.
- «Müəssisələr haqqında» AR Qanunu

391. Müəssisənin bütün aktivləri neçə yerə ayrılırlar?

- 2.0
- ✓ 3.0
- 5.0
- 6.0
- 4.0

392. Dövriyyədənənar aktivlərə yönəldilən investisiyalar necə adlanır?

- cari investisiyalar
- ✓ real investisiyalar
- vençur investisiyalar
- annuet investisiyalar.
- maliyyə investisiyalar

393. Amortizasiya ayırmaları investisiyanın maliyyələşmə mənbələrində hansı qrupa daxildir?

- investorun borc alınmış vəsaiti
- ✓ investorun xüsusi vəsaiti
- sahə idarələrindən daxil olan vəsait
- maliyyə bazarında səfərbərliyə alınan vəsait.
- investorun cəlb olunmuş vəsaiti

394. Müəssisədə qeyri-material aktivlərə aid olan elementi göstər:

- dövriyyə aktivləri
- ✓ torpaq hüquqi, ixtira hüquqi
- dövriyyədənənar aktivlər
- əsas fondlar.
- maliyyə aktivləri

395. Tikililər, bina, maşın və s. investisiyanın hansı formada obyektini təşkil edir?

- cari investisiyalar
- ✓ kapital qoyuluşu
- maliyyə investisiyası
- başqa müəssisələrin nizamnamə fondunda iştirak.
- qiymətli kağızlar portfeli

396. Müəssisə kapital qoyuluşunu birinci növbədə hansı mənbədən maliyyələşdirilməlidir?

- büdcə vəsaiti
- ✓ yığım fondu
- qısamüddətli kredit
- uzunmüddətli kredit.
- ehtiyat fondu

397. Əsas vəsaitin istehsal prosesində yeni məhsulun istehsalında hissə-hissə iştirak edən dəyəri necə adlanır?

- ilk dəyəri
- bərpa dəyəri
- qalıq dəyəri
- ✓ istehlak dəyəri
- maya dəyəri.

398. Bilavasitə məhsul istehsalı ilə əlaqədar olan əsas fondlar necə adlanır?

- İstehlak fondu
- ✓ əsas istehsal fondları
- yarımfabrikatlar
- yığım fondu.
- Qeyri-material aktivləri

399. Müəssisədə gəlir gətirən vəsait necə adlanır?

- maya dəyəri
- ✓ kapital
- kommersiya xərcləri
- dolaylı xərclər.
- rentabellik

400. İnnovasiya hansı kapital qoyuluşuna aiddir?

- uzunmüddətli kapital qoyuluşuna
- ✓ elmi-texniki tərəqqinin nailiyyətləri ilə bağlı olan kapital qoyuluşlarına
- ortamüddətli kapital qoyuluşlarıdır
- təmir xərcləridir.
- qısamüddətli kapital qoyuluşuna

401. İnnovasiya

- elmi tədqiqatların aparılması hüquqdur
- ✓ elmi-texniki tərəqqinin nailiyyətləri ilə bağlı olan investisiyalardır
- ticarət nişanıdır
- lisenziyalar.
- patentdir

402. Müəssisənin əsas fondlarına nə aid deyil?

- binalar, qurğular
- ✓ hazır məhsul, yolda olan mallar
- nəqliyyat vasitələri, maşınlar
- zavoddaxili su kəmərləri.
- sexdə qurulmuş avadanlıq

403. Əsas fondlardan istifadənin ümumi göstəriciləri hansılardır?

- əsas fondların dəyərinin artım tempi və köhnəlmə müddəti
- ✓ fondtutumu vəfond verimi
- fondverimi və köhnəlmə müddəti
- fondverimi növbəlilik əmsalı, fond tutumu.
- iqtisadi və sosial

404. Əsas fondların istifadə müddəti bilinməyən qeyri-material aktivlər üçün amortizasiya norması neçə faizdir?

- 25 faizədək
- ✓ 10 faizədək
- 7 faizədək
- 15 faizədək.
- 20 faizədək

405. Müəssisədə əsas fondların hissə-hissə bərpası hansı mənbədən maliyyələşdirilir?

- nizamnamə fondundan

- ehtiyat fondundan
- ✓ təmir fondundan
- istehlak fondlarından.

406. Əsas fondların amortizasiyası nədir?

- əsas fondların dəyərindəki artım
- ✓ aşınma ilə əlaqədar, əsas fondun dəyərindən istehsal olunan məhsulun üzərinə keçən istehlak dəyəri
- əsas fondların yeniləri ilə əvəz olunma faizi
- əsas fondların satışından gələn gəlirdir.
- mənəvi aşınmaya məruz qalan əsas istehsal fondlarının dəyəri

407. Əsas fondların aşınma növləri hansılardır?

- fiziki, texniki, mənəvi
- ✓ fiziki, mənəvi
- mənəvi, iqtisadi
- texniki, mənəvi.
- texniki, texnoloji, fiziki, mənəvi

408. Aşağıda göstərilən istehsal vasitələrindən hansı əsas fond deyil?

- bina
- ✓ material
- qurğu
- nəqliyyat vasitəsi.
- dəzgah

409. İstehsal əsas fondların quruluşu necə müəyyən edilir?

- aktiv hissələrin dəyərlərinin passiv hissə dəyərlərinə nisbəti
- ✓ ünsürlərdən hər birinin ümumi quruluşda xüsusi çəkisi kimi
- texnoloji avadanlıqların dəyərinin binaların dəyərinə nisbəti
- əsas fondların dəyərinin istehsal gücündə xüsusi çəkisi.
- binaların dəyərinin istehsal avadanlıqlarının dəyərinə nisbəti

410. İstehsal əsas fondların tərkibinə daxil olan elementlər:

- binalar və yanacaq ehtiyatları
- ✓ bina, nəqliyyat vasitələri, avadanlıq
- nəqliyyat vasitələri və istehsal tullantıları
- qurğu və materiallar
- ötürücü mexanizmlər, tara materiallar, xammal.

411. Başqa müəssisələrin nizamnamə kapitalında pay iştirakı ilə əlaqədar aktivlər hansı aktivlərə daxildir?

- ✓ maliyyə aktivləri
- əsas və dövriyyə aktivləri.
- qeyri-material aktivlər
- material aktivlər
- dövriyyədənərkənar aktivlər

412. Əsas vəsaitin qiymətləndirilməsindən hansı proseslərdə istifadə edilir?

- əsas vəsaiti satılan zaman
- əsas vəsaitin köhnəlməsində.
- əsas vəsaitdən istifadə olunmasında
- ✓ əsas vəsaitə amortizasiyasının hesablanması, planlaşdırılmasında
- əsas vəsaitin maliyyələşməsində

413. Müəssisədə xarici və mili valyuta ilə pul vəsaiti, debitor borclar aktivlərin hansı növünə aiddir?

- material aktivlərinə
- Dövriyyədənənkənar aktivlərə.
- cari aktivlərə
- ✓ maliyyə aktivlərinə
- qeyri-material aktivlərinə

414. Müəssisədə əsas istehsal fondlarının geniş təkrar istehsalının əsas mənbəyini hansı fond təşkil edir?

- satışdankənar gəlir
- fəvqəladə gəlirlər.
- satışdan gəlir
- sair satışdan gəlir
- ✓ yığım fondu

415. Müəssisədə əsas fondların sadə təkrar istehsalı hansı fondan maliyyələşir?

- valyuta fondundan
- əmək haqqı fondundan
- istehlak fondundan.
- ✓ amortizasiya fondudan
- ehtiyat fondundan

416. Müəssisədə amortizasiya ayırmalarının formalaşma mənbəyi:

- əsas kapitalın satışından gəlir
- sair satışdan gəlir.
- mənfəət
- xalis mənfəət
- ✓ məhsul satışından gəlir

417. Müəssisədə amortizasiya fondu hansı məqsəd üçün istifadə edilir?

- təmir xərcləri
- istehsal xərcləri
- idarəetmə xərcləri
- ✓ birbaşa investisiyalara
- kommersiya xərcləri

418. İllik amortizasiya məbləği hansı göstəricilərə görə hesablanır?

- amortizasiya norması, amortizasiya fondu
- amortizasiya məbləği, amortizasiya fondu.
- amortizasiya məbləği, amortizasiya norması
- ✓ əsas fondların orta illik dəyəri, amortizasiya norması
- istehsal fondlarının dəyəri, amortizasiya norması

419. Əsas istehsal fondlarının rentabelliği necə hesablanır?

- məhsul satışından gəlirin əsas fondların orta dəyərində nisbəti
- əsas fondların orta dəyərinin sair satışından mənfəətə nisbəti.
- məhsul satışından gəlirin istehsalın həcmində nisbəti
- əsas fondların orta dəyərinin məhsul satışından gəlirə nisbəti
- ✓ mənfəətin əsas istehsal fondlarının orta dəyərində nisbəti

420. Xammal və material üzrə normativin formulası:

- xərc çıxılsın maya dəyəri
- ✓ xərc vurulsun ehtiyat norması

- əmtəəlik məhsul xərci vurulsun ehtiyat norması
- ümum məhsul xərci vurulsun ehtiyat norması.
- xərc vurulsun mənfəət

421. Materiallar üzrə ehtiyat normasına daxil olan element:

- tara üzrə ehtiyat
- ✓ sığorta ehtiyatı
- bitməmiş məhsul üzrə ehtiyat
- gələcək dövrün xərcləri üzrə ehtiyat.
- hazır məhsul üzrə ehtiyat

422. Müəssisədə tədavül dövriyyə fondlarının tərkibinə daxil olan element:

- xammal və material
- ✓ alıcılara yola salınan mallar
- bitməmiş istehsal
- gələcək dövrün xərcləri.
- enerji

423. Xüsusi dövriyyə kapitalının normativinin artma mənbəyi:

- ✓ mənfəət
- maliyyə sanksiyalarına görə müəssisəyə daxil olan vəsaitlər.
- sair satışdan gəlir
- satışdankənar əməliyyatlardan gəlir
- uzunmüddətli kreditlər

424. Müəssisələrdə istehsal dövriyyə fondlarının tərkibinə daxil olan element:

- hazır məhsul
- ✓ bitməmiş istehsal
- pul vəsaiti
- Kreditor borcları.
- debitor borcları

425. Müəssisədə normallaşdırılmayan dövriyyə vəsaitinə hansı element daxildir?

- hazır məhsul, yola salınan mallar
- ✓ debitor və kreditor borcları
- xammal və material
- gələcək dövrün xərcləri.
- bitməmiş istehsal

426. Müəssisədə dövriyyə kapitalının bir dövriyyəsini xarakterizə edən formulanı göstər:

- P-Ə-İ-Ə
- ✓ P-Ə-İ-Ə'-P'
- P-İ-P'
- P-Ə-Ə'.
- Ə-İ-Ə'-P'

427. Material üzrə ehtiyat normasına daxil olmayan element:

- sığorta ehtiyatı
- ✓ istehsal tsiklinin uzunluğu
- texnoloji ehtiyat
- hazırlıq ehtiyatı.
- nəqliyyatı ehtiyatı

428. Müəssisədə tədavül dövrüyyə fondlarının tərkibinə daxil olmayan element:
- alıcılara yol salınan mallar
 - ✓ gələcək dövrün xərcləri
 - hesablama hesabında olan pul vəsaiti
 - ambarda olan hazır məhsul.
 - kassada olan pul vəsaiti
429. Xüsusi dövrüyyə vəsaitinin artma mənbəyi:
- satışdan gəlir
 - ✓ mənfəət
 - uzunmüddətli kreditlər
 - sair satışdan gəlir.
 - amortizasiya ayırmaları
430. Müəssisə normativdən yuxarı mal ehtiyatlarının (mövsüm ilə əlaqədar) təşkili üçün hansı vəsaitdən istifadə edə bilər?
- mənfəətdən
 - ✓ qısamüddətli kreditdən
 - uzunmüddətli kreditdən
 - nizamnamə fondundan.
 - amortizasiya fondunda
431. Əgər müəssisədə plan ilinin normativi hesabat ilinin normativindən aşağı olarsa, o zaman dövrüyyədən azad olan hissə (fərq) hansı pul fonduna keçiriləcək?
- sığorta fonduna
 - ✓ yığım fonduna
 - istehlak fonduna
 - valyuta fonduna.
 - amortizasiya fonduna
432. Müəssisədə xüsusi dövrüyyə vəsaitinin normativinin artan hissəsi hansı mənbədən maliyyələşir?
- istehlak fondundan
 - ✓ xüsusi vəsaitdən (mənfəət)
 - büdcədən
 - uzunmüddətli kredit hesabına.
 - ehtiyat fondundan
433. Hazır məhsulun ambarda olan hissəsi üçün normativ hesablanan zaman ehtiyat normasına hansı elementlər daxildir?
- nəqliyyat ehtiyatı
 - ✓ mlların kompleksləşdirilməsi və saxlanılması üçün vaxt
 - satıcının hesabına pul vəsaitinin köçürülməsi üçün vaxt
 - istehsal tsiklinin uzunluğunun müəyyən edən vaxt.
 - sığorta ehtiyatı
434. Müəssisədə tədavül sferasında dövrüyyə vəsaitinin hansı elementi normalaşdırılır?
- hazır məhsul, hesablama hesabında olan pul vəsaiti
 - ✓ ambarda olan və alıcılara yola salınan mallar
 - kassada və hesablama hesabında olan pul vəsaiti
 - debitor borcları.
 - yola salınan mallar, pul vəsaiti
435. Normativ müəyyən edilən zaman xərclərin artm əmsalı dövrüyyə vəsaitlərinin hansı elementlərində istifadə edilir?
- hazır məhsul

- ✓ bitməmiş istehsal
 - xammal və material
 - pul vəsaiti.
 - debitor və kreditor borcarı
436. Norma nəyi ifadə edir?
- vəsaitlərin mənbələrini
 - xərclərin həcmi
 - gəlirin əldə olunması üçün tələb olunan vaxtı
 - ✓ material və s. ehtiyatı üçün tələb olunan vaxtın uzunluğuna
 - pul vəsaitinin maksimum həcmi.
437. Xammal və materialı normalaşdırmaq üçün bir günlük xərcin hesablanması qaydasını göstər:
- istehsal maya dəyəri vurulsun 60
 - ✓ xərclərin həcmi böyük olan rübün (IV) istehsal xərcləri smetası bölünsün 90
 - tam maya dəyəri vurulsun 30
 - istehsal xərcləri smetası vurulsun 90.
 - istehsal xərcləri smetası bölünsün 30
438. Xammal və materiallar üzrə normativi hesablayan zaman ehtiyat normasına daxil olan sığorta ehtiyatı necə hesablanır?
- malların daxilolma müddətləri arasında günlərin 50%-i
 - ✓ cari anbar ehtiyatının 50%-i qədər
 - nəqliyyat ehtiyatının yarısı qədər
 - malların qəbulu, ambara yerləşdirilməsi üçün tələb olunan günlərin sayı qədər.
 - texnoloji ehtiyat qədər
439. Xammal və materiallar üzrə normativi hesablayan zaman ehtiyat normasına hansı elementlər daxil edilir?
- mənfəət, maya dəyəri, qiymət
 - ✓ nəqliyyat, sığorta, texnoloji ambar və s. üzrə ehtiyatlar
 - istehsal xərcləri, satışdan gəlir
 - sığorta, mənfəət, maya dəyəri, qiymət.
 - nəqliyyat ehtiyatı, maya dəyəri
440. Əmtəlik məhsula çəkilən xərclər üzrə birgünlük xərc dövryyə aktivlərinin hansı elementinin normativinin hesablanmasında istifadə edilir?
- xammal və materiallar
 - ✓ hazır məhsul
 - bitməmiş istehsal
 - gələcək dövrün xərcləri.
 - köməkçi materiallar
441. Müəssisədə istehsal və satış planlarını yerinə yetirmək üçün vəsaitə olan tələbatın həcmi necə müəyyən olunur?
- istehsal planından artıq
 - ✓ normativ həcmində
 - normativdən yuxarı həcmdə
 - normativdən aşağı həcmdə.
 - maksimum həcmdə
442. Materiallar üzrə normativi hesablamaq üçün birgünlük xərc hansı sənəd əsasında hesablanılır?
- əmtəlik məhsulun maya dəyəri – rüb
 - ✓ istehsal xərcləri smetası – IV rüb
 - biznes-plan
 - maliyyə-planı.

- ümumi məhsulun maya dəyəri – illik

443. Xərclərin artma əmsalı nəyi xarakterizə edir?

- texnoloji ehtiyatı
- ✓ məhsulun hazırlıq səviyyəsi
- materialların istehsala hazırlanması
- materialların yola salınması üçün lazım olan ehtiyatı.
- nəqliyyat ehtiyatını

444. Xərclərin artma əmsalı göstəricisindən dövriyyə kapitalının hansı elementi üzrə vəsaitə tələbatın həcmi hesablanılan zaman istifadə edilir?

- gələcək dövrün xərcləri
- ✓ bitməmiş istehsal
- yolda olan mallar
- köməkçi materiallar.
- hazır məhsul

445. Xüsusi dövriyyə vəsaitinin ümumi normativinə hansı elementlər daxildir?

- xammal və material
- ✓ normalaçıdılan bütün vəsaitlər
- gələcək dövrün xərcləri
- heç biri
- tara

446. Dövriyyə aktivlərinin dövriyyəsi hansı müddəti əhatə edə bilər?

- 2 ilə
- ✓ bir ilə və ondan aşağı
- 1,5 ilə
- 2 ildən aşağı.
- 3 ilə

447. Dövriyyə kapitlinin normallaşdırılan və normallaşdırılmayan vəsaitə ayrılması, dövriyyə vəsaitinin təsnifatının hansı amilinə aiddir?

- təşkili mənbələrinə görə
- ✓ təşkili prinsipinə
- funksional təyinatına görə
- maliyyələşmə prinsipinə görə.
- istehsaldakı yerinə görə

448. Funksional təyinatına görə dövriyyə fondları neçə yerə ayrılır?

- 5.0
- ✓ 2.0
- 4.0
- 5.0
- 3.0

449. Dövriyyə kapitalının xüsusi və ona bərabər tutulan vəsaitə cəlb olunmuş və borc alınmış vəsaitə ayrılması, onun təsnifatının hansı amilinə aiddir?

- planlaşdırılmasına görə.
- istehsaldakı yerinə görə
- ✓ təşkili mənbələrinə görə
- təşkili prinsiplərinə görə
- funksional təyinatına görə

450. Dövriyyə fondlarının istehsal və tədavül dövriyyə fondlarına ayrılması dövriyyə kapitalının təsnifatının hansı əlamətinə aiddir?
- təşkili mənbəyinə görə
 - ✓ funksional təyinatına görə
 - dövr sürətinə görə
 - maliyyələşmə mənbələrinə görə.
 - təşkili prinsipinə görə
451. Müəssisədə istehsal və satış planlarını yerinə yetirmək üçün vəsaitə olan tələbatın həcmi necə müəyyən olunur?
- istehsal planından artıq
 - ✓ minimum həcmdə
 - normativdən yuxarı həcmdə
 - normativdən aşağı həcmdə.
 - maksimum həcmdə
452. Dövriyyə vəsaitinin norması nəyi ifadə edir?
- xərcləri neçə gün maliyyələşdirmək olar
 - ✓ ehtiyatı neçə gün təşkil etmək lazımdır
 - yola salınmış malın dəyəri neçə günə ödənilməlidir
 - hesab sənədləri neçə gün ərzində banka verilməlidir.
 - malları neçə günə yola salmaq olar
453. Material üzrə normativ hesablanılan zaman ehtiyat normasına daxil olan sığorta ehtiyatı cari ambar ehtiyatının neçə faizi həcmində təşkil olunur?
- 0.3
 - ✓ 0.5
 - 0.6
 - 70%.
 - 0.4
454. İstehsal və satış prosesində dövriyyə kapitalı xərclənir və ya dövriyyəyə istehlak olunur?
- istehsal prosesini maliyyələşdirir
 - ✓ istehsal prosesində istehlak olunur
 - istehsal prosesində istehlak olunur və xərclənir
 - istehsal prosesində xərclənən dövriyyə kapitalı müəssisəyə geri qaytarılır.
 - istehsal prosesində xərclənir
455. Xüsusi dövriyyə vəsaiti necə müəyyən edilir?
- cari aktivlərin cari passivlərə nisbəti kimi
 - ✓ cari aktivlərdən cari passivləri çıxmaqla
 - təmiz dövriyyə kapitalını cari passivlərə bölməklə.
 - cari aktiv çıxılır, bütün borclar
 - cari aktivləri cari passivlərə vurmaqla
456. Cari aktivlərə investisiya olunan vəsaitlər necə adlanır?
- dövriyyədən kənar kapital
 - ✓ dövriyyə vəsaiti
 - əsas kapital
 - uzunmüddətli investisiyalar.
 - qeyri-material aktivlər
457. Dövriyyə vəsaiti planlaşdırılmasına görə neçə yerə ayrılır?
- 3.0

- ✓ 2.0
- 4.0
- 6.0
- 5.0

458. Müəssisədə normalaşdırılan dövryyə vəsaitinin ümumi məbləği hansı vəsaitlərin həcmi müəyyən edir?

- dövryyədənəkar vəsaitlərin
- ✓ xüsusi dövryyə aktivlərin
- ancaq istehsal dövryyə fondlarının
- ancaq tədavül dövryyə fondlarının.
- qeyri-material aktivlərin

459. Müəssisədə material ehtiyatları istehsalın hansı sferasında yerləşir?

- alıcıda
- ✓ istehsalda
- tədavül sferasında
- malların yola salınmasında.
- satış ambarında

460. Təkrar istehsal prosesində yerləşdirilməsinə görə dövryyə kapitalı hansı fondlara ayrılır?

- dövryyədənəkar aktivlərə
- ✓ istehsal və tədavül dövryyə fondlarına
- tədavül fondlarına və dövryyədənəkar aktivlərə
- əsas və dövryyə fondlarına.
- qeyri-material aktivlərə

461. Müəssisənin cari dövryyəsinə daxil olan borc kapitalına nə daxildir?

- qısa və uzunmüddətli kreditlər
- möhkəm passivlər.
- kreditor borcları
- ✓ qısamüddətli kreditlər
- uzunmüddətli kreditlər

462. Özəlləşdirilmiş müəssisələr öz xüsusi dövryyə kapitalını başqa müəssisələrə sata bilərmi?

- sata bilər, sata bilməz
- sata və ya bağışlaya bilməz
- bağışlaya bilməz
- ✓ sata, bağışlaya və verə bilər.
- sata bilməz

463. Normalaşdırılmayan dövryyə vəsaitlərinə aiddir:

- pul vəsaiti
- hazır məhsul
- gələcək dövrün xərcləri
- ✓ material
- kredit borcu

464. Normalaşdırılmayan dövryyə vəsaitlərinə aiddir:

- istehsal ehtiyatları
- hazır məhsul
- gələcək dövrün xərcləri
- ✓ kreditor borcu
- bitməmiş istehsal

- 465.** Dövriyyə fondlarının tərkib üsürləri hansılardır?
- tədavül fondları, gələcək dövrün xərcləri, pul vəsaitləri ə məşinlar
 - gələcək dövrün xərcləri, tədavül fondları, pul vəsaitləri, kreditlər.
 - pul vəsaitləri, azqıymətli texköhnəən əşyalar, debitor borcları
 - ✓ istehsal ehtiyatları, bitməmiş istehsal, gələcək dövrün xərcləri və hazır məhsul
 - yanacaq, təmir ehtiyatları, hazır məhsul və binalar
- 466.** Müəssisənin dövriyyə fondları nədir?
- öz natural formasını dəyişən, lakin istehsal prosesində birbaşa iştirak etməyən fondlardır
 - istehsal prosesinə uzun müddət xidmət edən, natural formsını dəyişmədən öz dəyərini istehsal edilən məhsulun üzərinə hissə-hissə keçirən istehsal fondlarıdır
 - yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə hissə-hissə keçirən və öz natural formsını dəyişən istehsal fondlarıdır
 - istehsal prosesində iştirakından asılı olmayaraq, dəyərini itirən fondlardır
 - ✓ yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə tamamilə keçirən və öz natural formasını dəyişən fondlarıdır.
- 467.** İqtisadiyyatın hansı sahələrində dövriyyə vəsaitlərinin təşkili mənbələrində borc alının vəsaitlər böyük xüsusi çəkini təşkil edir?
- sənaye
 - tikinti
 - ✓ kənd təsərrüfatı
 - nəqliyyat
 - rabitə.
- 468.** Müəssisədə xüsusi dövriyyə vəsaiti maliyyə resurslarının hansı elementi hesabına tamamlanır?
- qısamüddət kredit
 - möhkəm passivlər
 - amortizasiya ayırmaları.
 - nizamnamə kapitalı
 - ✓ mənfəət
- 469.** Müəssisədə normativ həcmdə dövriyyə vəsaitlərinə olan tələbat hansı mənbədən maliyyələşməlidir?
- qısamüddətli bank krediti
 - yuxarı təşkilatların vəsaiti.
 - büdcə vəsaiti
 - uzunmüddətli bank krediti
 - ✓ xüsusi vəsaitlər
- 470.** Xərclərin artma əmsalı nəyi xarakterizə edir?
- məhsulun hazırlanması
 - xammal və materialın istehsala verilməsini.
 - məhsulun yola salınmasını
 - ✓ məhsulun hazırlıq səviyyəsini
 - xərclərin maliyyələşdirilməsini
- 471.** Müəssisədə istehsal sferasında vəsaitlərin dövriyyəsinin ləngiməsinə hansı amillər təsir göstərir?
- satış planının yerinə yetirilməsi
 - Əmtəəlik məhsul planının yerinə yetirilməsi.
 - İstehsal planının icrası satış prosesi
 - ✓ müəssisənin təchizatı, əsas istehsal fondlarında bboş dayanmalar
 - mənfəət planının yerinə yetirilməsi

472. Müəssisənin müflisləşməsinin üçüncü mərhələsi necə adlanır?
- yol verilən müflisləşmə
 - ağır vəziyyətdə müflisləşmə.
 - orta vəziyyətdə müflisləşmə
 - ✓ fəlakətli müflisləşmə
 - böhranlı müflisləşmə
473. $P-\Theta-\dot{I}-\dot{\Theta}^{\cdot}-\dot{\Theta}^{\cdot}-P^{\cdot}$ formulası müəssisədə hansı aktivlərin bir dövriyyəsini xarakterizə edir?
- material aktivlər
 - dövriyyədənkənar aktivlər.
 - Qeyri-material aktivlər
 - ✓ dövriyyə aktivləri
 - əsas aktivlər
474. Dövriyyə vəsaitinin orta qalığı vurulsun günlərin sayı bölünsün satışın həcmi formulası müəssisədə hansı göstəricini xarakterizə edir?
- dövretmə əmsalını
 - xalis mənfəəti.
 - müəssisənin balans mənfəətini
 - ✓ bir dövriyyənin müddətini
 - bir dövriyyənin yüklənməsi əmsalını
475. Bir günlük xərc vurulsun ehtiyat norması nəyi xarakterizə edir?
- amortizasiya normasını
 - xərclərin hesablanması.
 - amortizasiyanın hesablanması
 - mənfəətin hesablanması
 - ✓ materiallar üzrə vəsaitə tələbatı
476. Dövretmə əmsalı və dövriyyənin yüklənməsi əmsalı müəssisənin hansı aktivlərindən səmərəli istifadəni xarakterizə edən göstəricilərdir?
- material aktivləri
 - dövriyyədənkənar aktivlər
 - ✓ dövriyyə kapitalı
 - əsas kapital
 - qeyri-material aktivlər.
477. Aşağıdakı amillərdən hansı dövriyyə vəsaitinin dövretmə sürətinə təsir göstərir?
- əsas fondların amortizasiyası
 - əsas fondların orta illik dəyəri
 - amortizasiya norması
 - mənfəətin həcmi
 - ✓ istehsal tsiklinin uzunluğu
478. Bitməmiş istehsaldakı dövriyyə vəsaitinin normativi aşağıdakı amillərin hansından aslıdır?
- istehsal olunan məhsulun həcmi, işçilərin sayı və istehsal tsiklinin uzunluğundan
 - istehsal prosesində xərclərin artma xarakterindən, məhsulun maya dəyərindən və əməyiqn təşkilindən
 - istehsal tsiklinin uzunluğundan, əsas fondların yeniləşmə əmsalından və məhsulun maya dəyərindən
 - istehsal olunan məhsulun həcmi və tərkibindən, reallaşdırılmış məhsulun həcmindən
 - ✓ istehsal tsiklinin uzunluğundan, ümumi məhsula, çəkilən xərclərdən və istehsal prosesində xərclərin artma əmsalından.
479. Normalaşdırılmayan dövriyyə vəsaitlərinə aiddir:
- istehsal ehtiyatları
 - ✓ pul vəsaitləri.

- gələcək dövrün xərcləri
- hazır məhsul
- bitməmiş istehsal

480. Dövriyyə fondlarının tərkib üsürləri hansılardır?

- tədavül fondları, gələcək dövrün xərcləri, pul vəsaitləri və məşinlər
- ✓ istehsal ehtiyatları, bitməmiş istehsal, gələcək dövrün xərcləri və hazır məhsul
- pul vəsaitləri, azqimətli tez köhnələn əşyalar, debitor borcları
- gələcək dövrün xərcləri, tədavül fondları, pul vəsaitləri, kreditlər.
- yanacaq, təmir ehtiyatları, hazır məhsul və binalar

481. Müəssisənin dövriyyə fondları nədir?

- yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə hissə-hissə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
- istehsal prosesində iştirakından asılı olmayaraq, dəyərini itirən fondlardır öz natural formasını dəyişən, lakin istehsal prosesində birbaşa iştirak etməyən fondlar
- ✓ yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə tamamilə keçirən və öz natural formasını tezliklə dəyişən fondlarıdır
- istehsal prosesinə uzun müddət xidmət edən, natural formasını dəyişmədən öz dəyərini istehsal edilən məhsulun üzərinə hissə-hissə keçirən istehsal fondlarıdır

482. İstehsal tsiklinin uzunluğu göstəricisi dövriyyə vəsaitinin hansı elementinin normativini hesablamaq üçün istifadə edilir?

- materiallar
- ✓ bitməmiş istehsal.
- gələcək dövrün xərcləri
- hazır məhsul
- köməkçi materiallar

483. Ömtəlik və ümumi məhsulun xərc smetalarından dövriyyə vəsaitinin hansı elementləri üçün normativ hesablayan zaman istifadə edilir?

- materiallar, enerji
- ✓ bitməmiş istehsal, hazır məhsul
- xammal və materiallar
- köməkçi materiallar.
- yaranacaq və enerji

484. Müəssisədə cari aktivlərə hansı vəsaitlər fondu?

- ancaq tədavül dövriyyə vəsaiti
- ✓ istehsal və tədavül dövriyyə vəsaiti
- əsas vəsait
- qeyri-material aktivlər.
- maliyyə aktivləri

485. Dövriyyə kapitalının xüsusi cəlb olunmuş və borc alınmış vəsaitlərə ayrılması onun təsnifatının hansı prinsipinə aiddir?

- təşkili
- ✓ maliyyələşmə mənbələri
- istehsaldakı yeri
- funksional təyinatı.
- planlaşdırılması

486. Normallaşdırılan və normallaşdırılmayan dövriyyə vəsaiti, onun təsnifatının hansı prinsipinə daxildir?

- maliyyələşmə mənbələri prinsipi
- ✓ təşkili prinsipi
- istehsaldakı yeri prinsipi
- nəzarət prinsipi

- funksional prinsipi

487. Müəssisədə dövriyyə vəsaitinin hansı elementləri normallaşdırılır?

- xammal və əsas materiallar
- ✓ debitor və kreditor borcları
- yanacaq və enerji
- hazır məhsul və yolda olan mallar.
- gələcək dövrün xərcləri, hazır məhsul

488. Bitməmiş istehsal üzrə ehtiyat normasına hansı göstərici daxil deyil?

- dövriyyə ehtiyatı
- ✓ malların yolda olma vaxtı
- Texnoloji ehtiyat
- məhsulun bir əməliyyatdan başqa əməliyyata keçməsi üçün vaxta.
- nəqliyyat ehtiyatı

489. Materiallar üzrə ehtiyat normasına daxil olan cari ambar ehtiyatı materialların daxil olduğu iki partiya arasındakı intervalın neçə faizi həcmində təşkil olunur?

- 0.3
- 1.0
- ✓ 0.5
- 60%.

490. Materiallar üzrə normativ hansı göstəricilər əsasında hesablanır?

- məhsulun qiyməti, maya dəyəri
- xərclərin artma əmsalı, istehsal tsiklinin uzunluğu
- ✓ istehsal xərcləri smetası, ehtiyat norması
- Hazır məhsul üzrə ehtiyat norması.

491. Müəssisədə hansı aktivlərin dövriyyəsi tez başa çatır?

- əsas aktivlər
- ✓ cari aktivlər
- dövriyyədənəknar aktivlər
- başqa müəssisələrin nizamnamə kapitalına uzunmüddətli qoyulmuşlar.
- qeyri-material aktivlər

492. Dövriyyədənəknar aktivlər üzrə nizamnamə fondu nə zaman tamamlanır?

- əsas fondlar köhnəldikdə
- ✓ fəaliyyətdə olan əsas kapital ləğv olunduqda
- quraşdırılmayan avadanlıqlar mövcud olduqda
- əsas fondlar təmir olunduqda.
- əsas fondlar istismara verilən zaman

493. Müəssisədə məhsulun hazırlıq səviyyəsi hansı əmsal ilə hesablanır?

- dövretmə əmsalı
- ✓ xərclərin artma əmsalı
- bir dövriyyənin uzunluğu xarakterizə edən göstərici
- bir dövriyyəni xarakterizə edən formula.
- yükləmə əmsalı

494. Müəssisədə bitməmiş istehsal üzrə normativi hesablamaq üçün hansı göstəricilərdən istifadə olunur?

- hesablaşmalar üçün gün

- ✓ xərclərin artma əmsalı, istehsal tiskilinin uzunluğu
 - materiallar üzrə ehtiyat norması.
 - yanacaq üzrə norma
 - hazır məhsul üzrə ehtiyat norması
495. Ümumi məhsul üzrə birgünlük xərcdən dövriyyə vəsaitinin hansı elementinin normallaşdırılmasında istifadə edilir?
- xammal və material
 - ✓ bitməmiş istehsal
 - hazır məhsul
 - köməkçi materiallar.
 - gələcək dövrün xərcləri
496. Dövriyyə kapitalından səmərəli istifadəni hansı göstəricilər xarakterizə edir?
- qiymət, dövriyyə aktivləri
 - maya dəyəri
 - rentabellik, maya dəyəri.
 - gəlirlər, xərclər
 - ✓ dövretmə əmsalı, dövriyyənin müddəti
497. Müəssisədə material aktivlərinə daxil olmayan element:
- əsas material və xammal
 - avadanlıq.
 - bitməmiş istehsal
 - ✓ torpaq hüququ
 - istehsal ehtiyatları
498. Təkrar istehsal prosesində yerləşdirilməsinə görə dövriyyə aktivləri hansı fondlara ayrılır?
- dövriyyədənəkar aktivlərə, maliyyə aktivlərinə
 - əsas və dövriyyə fondlarına.
 - tədavül fondlarına və dövriyyədənəkar aktivlərə
 - ✓ istehsal və tədavül dövriyyə fondlarına
 - qeyri-material aktivlərə, dövriyyədənəkar aktivlərə
499. Müəssisənin cari dövriyyəsinə daxil olan borc kapitalına nə daxildir?
- kreditor borcları
 - möhkəm passivlər.
 - qısa və uzunmüddətli kreditlər
 - uzunmüddətli kreditlər
 - ✓ qısamüddətli kreditlər
500. İstehsal və satış prosesində dövriyyə kapitalı xərclənir və ya dövriyyə istehlak olunur?
- istehsal prosesində istehlak olunur və xərclənir
 - ✓ istehsal prosesində istehlak olunur
 - istehsal prosesində xərclənir
 - satış və istehsal prosesində xərclənir
 - istehsal prosesində xərclənən dövriyyə kapitalı müəssisəyə geri qaytarılır.